



Ilham Aliyev

# İlham Əliyevin təşəbbüsü ilə bu dəfə Qoşulmama Hərəkatının üzvləri toplanır

Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fəvqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçiriləcək.

Dünyanın ikinci ən böyük təsisatına rəhbərliyi Azərbaycan edir

Məlum olduğu kimi, Qoşulmama Hərəkatı (QH) üzvlərinin sayına görə BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisatdır. Bu fakt həm də onu təsdiq edir ki, Hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformadır. Dünyadakı mövcud dövlətlərin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına böyük təsir göstərir. Bu həm də onu göstərir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafı yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da

əz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Respublikamız isə bu təşkilata ən son qoşulan üzvlərdəndir. Cəmi 9 il əvvəl Azərbaycan bu global Hərəkatın üzvlüyünə qəbul olunub. Lakin bu qısa dövrdə ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə Hərəkat daxilində böyük nüfuz qazanıb. Bu baxımdan 120 üzv və 17 müşahidəçi dövlət, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən QH-nin XVIII Zirvə Görüşünün ötən il Bakıda keçirilməsi Azərbaycanın olduqca mühüm beynəlxalq siyasi uğuru kimi tarixə düşdü. Çünki bu Zirvə görüşü ölkəmizdə müstəqillik illərində keçirilən ən böyük siyasi tədbir olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarının global miqyasda dəstəklənməsi ilə yadda qaldı.

## Mayın 4-də Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçiriləcək

Bu Zirvə görüşündən sonra 2022-ci ilədək QH-na rəhbərliyi Azərbaycan həyata keçirəcək. Hərəkatın sədri isə Prezident İlham Əliyevdir.

Azərbaycan Prezidentinin təşəbbüsü pandemiya ilə mübarizədə əməkdaşlığı dərinləşdirəcək

QH-nin fəaliyyətinin əsaslarını təşkil edən "Banduq Prinsipləri" Azərbaycanın xarici siyasətinin ana xətti ilə uzlaşır. Bu mənada çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda Azərbaycan Hərəkatına sədrliyini bütün üzv ölkələr üçün kritik

bir dövrdə qəbul edib və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalar tələb edir.

Dünyanı çənginə alan COVID-19 pandemiyası QH-yə üzv olan ölkələrdə ciddi problemlər yaradıb. Ona görə Hərəkatın bu problemə həsr olunmuş videokonfransının keçirilməsi olduqca vacibdir. Koronavirus pandemiyası şəraitində isə beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti, Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fəvqəladə Zirvə görüşünün keçirilməsi bunu təsdiq etdi.

Mayın 4-də Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü isə Azərbaycanın bu qurumun indiki şəraitdə daha effektiv fə-

aliyyətini təmin etmək, üzv dövlətlər arasındakı əməkdaşlığa töhfə vermək niyyətindən irəli gəlir. Bu, həm də yuxarıda qeyd olunduğu kimi, müasir dünyanın çağırışlarına Azərbaycanın reaksiyasının göstəricisidir. Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyev həm də ölkəmizin koronavirusla mübarizədə qazandıqı müsbət təcrübəni fəvqəladə dövlətlərlə bölüşməyin tərəfdarıdır.

Onu da qeyd edək ki, Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Eyni zamanda BMT, Afrika İttifaqı, Umumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək. Üzv dövlətlərlə yanaşı mötəbər təşkilatların da iştirakı Azərbaycan Prezidentinin təşəbbüsünə verilən global dəstəyin növbəti bariz təəcəssümüdür. Bu Zirvə görüşünün keçirilməsi Azərbaycan öz rəhbərliyi dövründə Qoşulmama Hərəkatının səmərəli fəaliyyətinə layiqli töhfəsini vermiş olacaq. Nəticə etibarilə Prezident İlham Əliyevin təşəbbüsü üzv dövlətlərin pandemiya ilə mübarizədə sahəsində əməkdaşlığını daha da dərinləşdirəcək.

"Azərbaycan"

## Azərbaycan ilə Litva arasında siyasi əlaqələr yaxşı səviyyədədir



Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nausėda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videokonfrans formatında danışıqlar.

Litva Prezidenti Qitanas Nausėda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd etdilər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildirdilər.

Litva Prezidenti Qitanas Nausėda Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Programı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş etdi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Programında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalanmışdır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında parafirlənmiş "Tərəfdaşlıq prioritetləri" sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizədə sahədə həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı. Litva Prezidenti Qitanas Nausėda pandemiya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandıqını bildirdi.

Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Umumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq sayları və əməkdaşlığı dəstəklədiyini vurğuladı.

Prezidentin Mətbuat Xidməti

## Prezident - xalq həmrəyliyi

Respublikanın bütün güşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamada davam edirlər. Onlar koronavirusla mübarizədə dövlət başçısının addığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğıyı alqışladıklarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Qubadlı rayonundan məcburi köçkün **Gözal Abdullayeva** yazır: "Möhürəm cənab Prezident, dünyanı çənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıblar. Bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldıq halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Ardı 2-ci səh.

## Sosial layihələrin icrası davam edir

Koronavirus pandemiyası mahiyyətinə görə planetdə növbəti ösrimizin, hətta ötən yüzilliyin böhranlarını kölgədə qoyan müdhiş və müəmmal böhrana çevrilir. Heç kim nə baş verdiyini anlamır, yaxın qonşularımızda və uzaq ölkələrdə iqtisadiyyat çökür. ABŞ-da işsizlərin sayı 15 milyon keçir, digər ölkələrdə də bu rəqəmlər vahiməli həddə çatır. Bir sıra regionlarda kütlələrin narazılıqları artır, milyonlarla insan iş yerlərinin bərpə olunmasını, karantin tələblərinin yumşaldılmasını tələb edirlər.

Dünyanın məşhur KİV-nin demokratik işi sabun köpüyü kimi partlayır və ruhdan düşən insanlar ümidlərini itirir, pandemiya psixozu bütün ümidləri məhv edir. Artıq dünya iqtisadiyyatına dəyən ziyanın bu il 6 trilyona yaxınlaşacağı, meqoiqtisadiyyatın dirçəlməsinin bir neçə il uzanacağı

ehtimal olunur. Dünyanın nəhəng avtomobil zavodlarının və səmişin təyyarələrinin istehsalı dayandırılmışdır. Ən güclü dövlətlərin belə bütün ümidləri məhvdir. Artıq dünya iqtisadiyyatına dəyən ziyanın bu il 6 trilyona yaxınlaşacağı, meqoiqtisadiyyatın dirçəlməsinin bir neçə il uzanacağı

Ardı 4-cü səh.



## Prezident hədiyyəsi

İlham Əliyev qlobal pandemiya dövründə belə heç bir sosial layihəni təxirə salmadan mərhələli şəkildə icrasına nail olur

Dünyanın bir parçası olan Azərbaycan da yeni çağırışla üz-üzədir. Qlobal pandemiya böyük dövlətlərdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirli təsir etmişdir. Koronavirusla mübarizədə qabaqcıllıq tədbirlər görərək bu çətinlikdən az itki ilə çıxmağı hədəfləyən Azərbaycanın gündəlik itkilərinin təqribən 120-150 milyon manat olduğu açıqlanıb.

Lakin bunun fonunda dövlət xalqın rifah halının yaxşılaşdırılmasına yönələn heç bir sosial layihəni təxirə salmır. Uzaqgörən siyasəti ilə Azərbaycanın bu bələdən az itkilərlə qurtulması üçün çox mühüm qərarlar qəbul edən Prezident İlham Əliyevin pandemiya dövründə həyata keçirdiyi tədbirlər planı uğurlu nəticələr verir.

Ardı 4-cü səh.

## Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb

Dövlət başçısının sərəncamı İkinci Dünya müharibəsi iştirakçlarına ehtiramın daha bir ifadəsidir

Həmin müdhiş savaşın sona çatdığı vaxtdan 75 il keçir. Bu illər özində çox şey dəyişib. O zaman Hitler faşizminə qarşı vuruşan keçmiş SSRİ-nin tərkibindəki respublikaların hər biri indi müstəqil dövlətdir. O hərbin oşqorlarının, zabıt və generalının, o cümlədən oldu-olovlu döyüşlərdə qanlarından-canlarından keçərək xalqımızın başını uca etmiş Azərbaycan övladlarının əksəriyyəti də artıq həyatda yoxdur. Lakin tarix və onun səhifələrindəki qəhrəmanlıqlar silinməzdir.

Nə yaxşı ki, 1941-1945-ci illərdə ön və arxa cəbhələrdə hünər göstərən, fəxrimiz, qürurumuz olan yüzlərlə həmvətənimiz bu gün də yaşayır. Onlar dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. 9 May həmin illərin müharibə və əmək veteranlarının, eləcə də hamımızın bayramıdır. Həmin gün biz döyüşlərdə həlak olmuş və sonra dünyasını dəyişmiş

müharibə iştirakçılarını ehtiramla xatırlayır, sağ qalanlara isə öz sevgimizi ifadə edir və qayğımızı göstəririk.

9 May Qələbə günü hər il Azərbaycanda dövlət səviyyəsində təntənə ilə qeyd edilir. Lakin o acı olaylar da yaddan çıxmayıb ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavət cüt-lüyü öz hakimiyyəti dövründə bu bayramı ləğv etmişdi.

Ardı 4-cü səh.



## Azərbaycan dünyada ikinci yerdədir

Ölkəmizin ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var

Prezident İlham Əliyev aprelin 20-də Bakıda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulmuş Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib. 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq yüksək səviyyədə yenidən qurulub.

Qeyd edək ki, bu binanın istifadəyə verilməsi enerji sisteminin etibarlılığının təmin edilməsi sahəsində mühüm rol oynayacaq.

Ardı 4-cü səh.

■ Özünü, doğmalarını və dostlarını qorumaq:  
■ Koronavirusa qalib gəlmək üçün

**EVDƏ QAL!** Biz birlikdə güclüyük!



# Vətəndaşlar dövlət başçısına minnətdarlıq edirlər

Əvvəlki 1-ci səh.

Cənab Prezident, xalqa göstərdiyiniz yüksək qayğıya görə bir vətəndaş kimi Sizə minnətdaram. İnənirəm ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu beladan tezliklə xilas olacaq. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Bir hərbi ailəsinin üzvü, bir şəhid bacısı olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Sizinlə qürur duyuruq".

Xızı rayonunun sakini **Şükufə Talibova**: "Möhtərəm cənab Prezident, Xızı rayonunun Baxışlı kəndində 52 il kitabxanaçı kimi çalışmış ağıbırçək ana kimi Sizi və Mehriban xanımı Ramazan ayının başlanması münasibətilə ailəmizin və kəndimizin sakinləri adından təbrik edirəm. Dünyanı çənginə alan, həmçinin ölkəmizdə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlara, xalqımızın sağlamlığının qorunması, rifahının yüksəldilməsi üçün göstərdiyiniz şücaətə heyranıq. İnənirəm ki, Sizin rəhbərliyiylə, Mehriban xanımın yaxından köməyi ilə bu düşməndə qalib gələcəyik. Cənab Prezident, heçqəçən, biz birlikdə güclüyük!"

Ağcabədi rayonundan şagird **Zərifə Cəfərzadə** yazır: "Möhtərəm cənab Prezident, mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 sayılı tam orta məktəbin şagirdləri adından yazıram. Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çalayırlar. Amma çox sevindirici haldır ki, Vətənimiz Azərbaycan bu pandemiyaadan ən az zərər gören dövlətlər sırasındadır.

Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.

Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk.

Qusar rayonunun ağsaqqalları **Vahid Mehdiyanov, Cavanşir Nurməmmədov, Vidadi Səvizyanov, Fəxrəddin Qaçabəyov, Davud Davudov, Şərbət Qəribov** və **Sənən Xəlilov** yazırlar: "Möhtərəm Prezident, Azərbaycan Sizin rəhbərliyiylə dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Siz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək müdrik rəhbər kimi Azərbaycan xalqının bu çətin günlərdə də sağlamlıq və xoşbəxt yaşaması üçün çalışsınız. Dünyanın koronavirus pandemiyası ilə üzlaşdığı bir vaxtda xalqımızı bu beladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Virusun yayılmasının qarşısının alınması, ahl insanlarının sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, sosial xidmət işçiləri vasitəsilə onlar üçün xidmətlərin təşkili, ehtiyacı olan şəxslərə yardımların göstərilməsi, işsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinin aynası təsdiqidir. Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafından qalınmasında maksimum şəkildə nail oldunuz. Biz qusarlılar əminlik ki, tezliklə bu ağır günlərdən də qalib çıxacağıq. Allah Sizi kəmə olsun! Ulu Tanrı Sizi qorusun!"

Şəki rayonunun Böyük Dəhnə kəndindən **Xanlar Ağabəyov**: "Hörmətli cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Hazırda bütün dünya ilə həmrəyliyiylə ifadə edən layihələrin bir çox inkişaf etmiş ölkələrdə də bəyənilməsi və təkrarlanması çox qürurvericidir. Həmçinin ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırır. Bütün bu diqqət və qayğına görə ailəmiz adından Sizə minnətdarlığımı bildiririk. Sizə, Mehriban xanıma və övladlarınıza cansağlığı və uğurlar arzulayıyıq".

Bakı şəhərinin Yasamal rayonundan **Günay Məmmədova**: "Hörmətli cənab Prezident, Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, xalqımızı mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirlər müsbət qiymətləndirərək Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırlı dövrdə necəneçə ailənin maddi sixintisini minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığına hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir. Allahdan bütün arzularınızın çin olmasını və xalqımıza etdiyiniz yaxşılıqların əvəzinə almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqınızı qorusun!"

Bardənin Kələntərli qəsəbəsində məskunlaşmış məcburi köçkün **Vasif Ağayev**: "Hörmətli cənab Prezident, bir kənd sakini və məcburi köçkün olaraq bu məktubumda Sizə qəlbədən gələn səmimi sözlərimi yazıram. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız bütün önəmli addımlar, eləcə də uzaqgörənliyiylə Sizin dahi dövlət rəhbəri olduğunuznu bir daha sübut etdi. Vurğulamaq istəyirəm ki, koronavirus pandemiyası kimi heç bir xəstəlik bizim xalqımıza sarsıda bilməz. Çünki başımızın üstündə dalğalanən üçrəngli bayrağımız, ölkəmizin rəhbərliyiylə isə Sizin kimi müdrik Prezidentimiz, Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstək birliyiylə stimulyer. Minnətdarlıq Sizə, cənab Prezident! Allah Sizi və ailənizi qorusun! Ucalardan uca Prezidentimizə əşq olsun!"

"Təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi"

Yardımlı rayonunun Telavar kəndindən **Əflatun Sadiqov**: "Möhtərəm cənab Prezident, mən bu məktubu yazmağa vadar edən səbəb bu ağır sınaq dövründə keçirdiyim qürur və iftixar hissi-



## Prezident - xalq həmrəyliyi

dir. Bu hissələri bizə və hər bir Azərbaycan vətəndaşına yaşadan Sizinizdir. Her çıxışınız, hər sözlünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi biza bəxş etmişdir. Biz bu çətin sınaqdan ancaq Heydər Əliyev məktəbi keçmiş bir insan çıxara bilərdi. Her şeyə görə Sizə təşəkkür edirəm, cənab Prezident! Min yaşayın! Biz daim Sizinləyik. Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Sizi sevlənləri qorusun! Məktubumu böyük türk şairi Mehmet Akif Ersoy Sizi xatırladan sözləri ilə bitirmək istəyirəm.

"Sahibsiz olan bir məmləkətin batması haqdir, Sen sahib olarsansa, bu Vəten batmayacaqdır!"

Oğuz rayonundan fermer **Vasif Umarov**: "Möhtərəm cənab Prezident, bu günlərdə ölmə kabusunun insanları aldığı hər nəfəsdə dolanacaq xalqa birlikdə olduğunuzda, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnənirəm ki, ölkəmiz tezliklə bu beladan xilas olacaq və həyatımız öz əvvəlki axarına düşəcək.

Cox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyaseti dəstəkləyirik. Çünki Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!" Tanrı Sizi qorusun!"

Samux rayonunun **Sərkər kəndinin ziyallıqlarının** Prezidentə yazdıqları məktubda deyilir: "Möhtərəm cənab Prezident, planetimizin gözle görünməyən bəla ilə üzleşdiyi bir vaxtda Sizin xalqımıza əvəzolunmaz dəstəyiniz, apardığınız missiylis işlər dövlətimizin bu sınaqdan minimum itki ilə çıxacağına zəmin yaradır. Xalqımız və bütün dünyada yaşayan azərbaycanlılara verdiyiniz dəyəre görə Sərkər kəndinin ziyallıqları adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da bu çətin günlərdə biz birlikdə güclüyük. Ulu Tanrı Sizi qorusun!"

Samux rayonunun **İnstitut qəsəbəsinin ziyallıqları** yazırlar: "Hörmətli cənab Prezident, çox sevindirici haldır ki, bütün dünyanı çənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda məhz Sizin uzaqgörən siyasetiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Sizin məhz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutduğunuz, bu istiqamətdə vaxtında qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bu beladan qurtulmaqdadır. Özümdü-təcrid dövründə verdiyiniz hər bir qərar, imzaladığınız hər bir sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunuz, əsl rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünüzü, onun qayğısına qaldığınızı sübut etdiniz. Belə ki, aztəminatlı ailələrə bircəqil müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələr təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı.

Cənab Prezident, biz - Samux ziyalları da Sizin çağırışlarınıza səs veririk, bütün qaydalara riayət etməklə, milli birlik, milli həmrəylik göstərməklə tezliklə bu beladan tamamilə qurtulacağımıza əminik".

Zərdab rayonunun sakini **Səfəq Səfəliyeva**: "Cənab Prezident, ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasetin mühüm tərkib hissəsidir. Sizin qeyd etdiyiniz kimi, dövlət siyasetinin mərkəzində vətəndaşların rifahi və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ tədbirlər Sizin vətəndaşlara verdiyiniz dəyərin parlaq ifadəsidir. Bu çətin şəraitdə Azərbaycan xalqına həm maddi, həm də mənəvi dəstək olduğumuzunu bildiririk. Sizin sayınızda ölkəmiz bu xəstəliyə tezliklə qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaq. Bakı Ailə Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti, həmçinin tələbələrindən Sizə təşəkkürümüzü bildiririk".

Bakı şəhərinin Nəsimi rayonunun sakini **Püstəxanım Tağızadə**: "Möhtərəm Prezidentimiz, pandemiya ilə mübarizədə Sizin rəhbərliyiylə çox vacib qabaqlayıcı tədbirlər görüldü və görül-məkdə davam edir. Biz hər zaman şahidi olmuşuq ki, çətin vəziyyətlərdə dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusa Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkən sahibkarları unutmayaq, dövlət onlara öz maliyyə dəstəyini göstərdi. Siz sahibkarlara çağırış etdiniz, dediniz ki, işçiləri ixtisars etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və hər birimiz üçün nə qədər narahatlıq keçirir. Əlbəttə, Sizin bu qətiyyəti addımlarınız xalqa məhəbbətini, diqqət və qayğına görə Sizə təşəkkür edirəm".

Zərdab rayonundan **Vəfa Bayramova**: "Möhtərəm cənab Prezident, hər zaman olduğu kimi, bu çətin günlərdə də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işlər bizi çox sevindirir. Dünyanı çənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün atdığınız qətiyyəti addımları bütün xalqımız çox böyük minnətdarlıqla qarşılayır. Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə Sizə ürəkdan minnətdarıq. İnənirəm ki, həm xalqımız, həm də bəşəriyyət tezliklə bu beladan xilas olacaq. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!"

Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün **Səbinə İsmayilova**: "Möhtərəm cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyiylə görülməyən işlərə görə Sizə ürəkdan minnətdarıq. İnənirəm ki, həm xalqımız, həm də bəşəriyyət tezliklə bu beladan xilas olacaq. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!"

Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün **Səbinə İsmayilova**: "Möhtərəm cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyiylə görülməyən işlərə görə Sizə ürəkdan minnətdarıq. İnənirəm ki, həm xalqımız, həm də bəşəriyyət tezliklə bu beladan xilas olacaq. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!"

Bakının Səbail rayonundan **Əli Babayev**: "Hörmətli cənab Prezident, dünyamızı bürüyən

Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirlərinizin sayəsindədir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız qəlbimizdə xalq-rəhbər vəhdətinin sarsılmazlığına bir daha əminlik yaradırdı. Azərbaycan xalqı Sizin və Mehriban xanımın simasında övladını təhlükədən qoruyan, ona sevgi və məhəbbətlə yanaşan bir ata qayğısı, bir ana səfəti duydu.

Hörmətli cənab Prezident, biz əminik ki, yürütdüyünüz düzgün siyaset, verdiyiniz doğru qərarlar, atdığınız qətiyyəti addımlar sayəsində ölkəmizdə bu pandemiyanın kökü kəsiləcək və Sizin rəhbərliyiylə yenə də işıqlı günlər yaşayacağıq, parlaq nailiyyətlər əldə edəcəyik".

Mingəçevir şəhərindən tələbə **Elmira Hüseynli**: "Möhtərəm cənab Prezident, Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri adından Sizə müraciət etməyi özümə borc bildim. Bu məktubda yazdıqlarım tələbə dostlarımla səmimi fikirləridir. Bütün dünyanı bürümüş koronavirusla mübarizə sahəsində atdığınız qətiyyəti addımlar Azərbaycan vətəndaşlarına verdiyiniz önəmli bir daha sübut etdi. Sizin sayınızda doğma Azərbaycanımız bu sahədə də dünyada nümunə olmağı bacardı. Biz tələbələr karantin rejiminin tələblərinə riayət edərək evdə qalsaq da, distant təhsil almağa, müəllimlərimizdən öyrənməyə, dövlətimizə, xalqımıza və Prezidentimizə layiq müxtəssis kimi yetişməyə çalışırıq. Çıxışlarımızda birliyə və həmrəyliyə çağırış etməyiniz biz tələbələrə çox sevindirir. Hər birimiz inənirəm ki, Sizin sayınızda tezliklə bu çətin günlər bitəcək. Biz Sizinlə və Mehriban xanımla qürur duyuruq. Şanslıyıq ki, Sizin kimi müdrik Prezidentimiz var. Xoşbəxtlik ki, Sizin kimi Liderimiz var. Biz tələbə-gənclərin işıqlı gələcəyinin təmin olunmasına xidmət edən şərəfli və məsuliyyəti fəaliyyətinizdə daim Sizinləyik".

"Siz daim xalqımızın qayğısına qalırınsız"

Qobustan rayonunun sakini **Rəşad Xəlilzadə**: "Hörmətli cənab Prezident, hər zaman olduğu kimi, indiki çətin vəziyyətdə də xalqımızın yanında olduğunuz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz daim xalqımızın qayğısına qalırınsız. Şükürlər olsun ki, Sizin uzaqgörənliyiylə nəticəsində Azərbaycan vətəndaşlarının bir çox ölkələrinə nisbətən çox yaxşıdır. Mən və mənim kimi gənclər Sizin uğurlu siyasetinizi daim dəstəkləyirik, "İlham Əliyevlə irəli" şüarı altında birleşirik.

Cənab Prezident, Sizə ailəmin, qohumlarımla adından dərin minnətdarlığımızı bildiririk. Siz var olduğunuz qədər, biz də varıq. Yaşasın Prezidentimiz İlham Əliyev! Allah Sizə uzun ömür, cansağlığı versin, Sizi xalqımıza çox görməsin!"

Balakən rayonundan **Yaşar Məmmədov** dövlət başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: "Çox hörmətli cənab Prezident, Sizin yüksək dünyagörüşünüze, sağlaml düşüncənizə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcürübənizə, dərin təfəkkürünüze əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar, qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümum-bəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanla çıxmağımız, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatları ehtəminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, xərçidə çalışan həkimlərimizin, tibb üzvlərimizin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahi naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyəti tərəfindən rəğbətə qarşılanır.

Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı balakənliyə də yaşam amalına çeviriblər. Bundan sonra da əlimizdə gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyini, sosial rifahına hesablanmış uzaqgörən siyasetinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlamlıq və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun!"

Samux rayonundan müəllimlər **Bəsti Mahmudova, Göyçək Namazova** və **Kemal Mustafayeva** yazırlar: "Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizə təhdid etməsi qaçılmaz bir hal idi. Lakin Sizin gərgin əməyiniz, xalqa qayğınız nəticəsində bu belanın minimum itkilərlə dəft etməyə yaxınıq. Dünyanın qabaqcıl ölkələrində minlərlə insan itkisinə səbəb olan virusa qarşı mübarizədə biz Sizin siyasi xəttiniz ətrafında sıx birleşək, apardığınız uğurlu mübarizənin iştirakçılarıyıq. Məktəblərin bağlanması bir vaxtda biz müəllimlər təhsilin distant şəkildə təşkil üçün əlimizdə gələni əsirgəmir, virusa qarşı mübarizədə Sizə dəstək olmağa çalışırıq. Bizi bu cür qayğı ilə əhatə etdiyiniz üçün rayonumuzdakı 1 saylı məktəb-liseyin pədaqəti heyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk".

Bakı şəhərinin sakini, professor **Tahirə Allahyarova** yazır: "Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan, COVID-19 pandemiyası qəfil meydana çıxması ilə dünya üzərindəndə kaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin rəhbərliyiylə Azərbaycanda son bir neçə ayda qəbul edilən qərarlar dövlətimizin bu bəlayə qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. Siz "Milli birlik və həmrəylik", "Biz birlikdə güclüyük!" çağırışlarınızla xalqımızın malik olduğunuz əlvi dəyərləri səfərbər etdiniz. Azərbaycanlılar bugünkü yardımlaşma və paylaşma ilə dünyanın ən gözəl xalqı olduğunuzu bir daha dərk etdiklər. Azərbaycanı antiböhən tədbirləri dünyaya örnək kimi göstərir. Mərkəzində xalqımızın sağlamlığının və rifahının dayandığı strategiyamız hələ uzun müddət öyrəniləcək, təhlillərin mövzusu olaraq tarixə düşəcək.

Möhtərəm Prezident, pandemiya qarşı mübarizədə Sizin ətrafınızda sıx birliyiylə bundan sonra da bir xalq olaraq bütün təhdidlərə qarşı "milli immunitetimizi" daha da möhkəmləndirəcək. Koronavirusla mübarizənin global indeksində yaxşı göstəricilərlə ön sırada dayanan Azərbaycan bayrağı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Güclü dövlətiyiylə, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirik".





Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2020-ci il

"Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunda tikinti işlərinin aparılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2020-ci il

İ.Ə.Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2020-ci il

Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahda brifinq keçirib

Aprelin 27-də Təhsil Naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda brifinq keçirib. AZƏRTAC xəbər verir ki, brifinqdə nazir Ceyhun Bayramov koronavirus pandemiyası ilə əlaqədar təhsil sahəsində dövlət tərəfindən verilən qərarlardan, Təhsil Nazirliyi tərəfindən atılan addımlardan, həyata keçirilən layihələrdən danışıb. Nazir diqqətə çatdırıb ki, mart ayının 3-də təhsil sektorunda fəaliyyətin dayandırılması ilə yaranan mövcud vəziyyətin mənti təsirlərini aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılıb. Yaranmış boşluğu doldurmaq üçün "Mədəniyyət" kanalında tele-dərslərin yayımına start verilib. Tələdçilər ilk olaraq Azərbaycan bölməsinin əhatə edirdi, daha sonra rus bölməsinin və peşə təhsili dərslərinin yayımına başlandı. Hazırda taxminən 1 milyon 600 min şagird tele-dərslərdən yararlanmaq imkanına malikdir və aprelin 29-da tele-dərslərin 1000-ci buraxılışı efiərdə yayılmağa başlayacaq.

Nazir məlumat verib ki, nazirliyin fəaliyyəti bununla yekunlaşmayıb. Aprelin 2-dən etibarən "Virtual məktəb" layihəsinə start verilib. Bu da şagirdlərə daha geniş məzmunun çatdırılmasına imkan yaradıb. "Virtual məktəb" layihəsi müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin formalaşmasına şərait yaradır. Hazırda "Virtual məktəbdə" 650 min şagird və müəllim qeydiyyatdan keçib.

Nazir bildirib ki, şagirdlər onlayn platformalar üzərindən yarışlarda, müsabiqələrdə, intellektual oyunlarda iştirak edirlər.

Pandemiya dövründə ali təhsil müəssisələrində təhsil distant formada həyata keçirilib. Ali məktəblərin bəzilərində distant təhsil artıq mövcud idi, 21 ali təhsil müəssisəsi isə Təhsil Nazirliyinin dəstəyi ilə distant təhsilə keçdi. Hazırda ölkədə müxtəlif onlayn platformalar vasitəsilə 95 minə qədər tələbə distant təhsildən yararlanırlar.

AZƏRTAC-ın müxbirinin sualını cavablandıraraq nazir Ceyhun Bayramov bildirdi ki, təhsil sahəsində layihələr əvvəlcə pilot olaraq icra edilir. Pandemiya şəraitində distant təhsilə keçid uğurlu bir təcrübə oldu. Distant təhsil, eyni zamanda, ikitillim proqramlarında tətbiq olunur. Pandemiya zamanı da distant təhsilin geniş tətbiq olunması nəzərdə tutulur.

Ceyhun Bayramov vurğulayıb ki, karantin müddətində Təhsil Nazirliyinin 146-3 qaynar xəttinə 700-dən çox müraciət daxil olub. Qaynar xətdə müraciət edənlər nazirliyin psixoloqlar tərəfindən lazımı psixoloji yardım göstərilir.

Təhsil sektorunda fəaliyyətin bərpa olunmasına toxunan nazir qeyd edib ki, karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək. Çünki müvafiq sahədə fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir.

Nazir məlumat verib ki, 2019-2020-ci tədris ilinin yaz semestrində tələbələrini qiymətləndirilməsi ilə bağlı təkliflər hazırlanıb. Bununla bağlı universitetlər öz təkliflərini hazırlayırlar. Bütün təkliflər nəzərdən keçirildikdən sonra Təhsil Nazirliyi yekun qərar verəcək.

Koronavirus pandemiyasından sonra tədris bərpa olunduqda şagirdlərin xüsusi qiymətləndirilməsi aparılacaq. Bu qiymətləndirmədən sonra növbəti tədris ilinin proqramına başlanılacaq.

Ceyhun Bayramov qeyd edib ki, yenidoğan tədris prosesinə start verildikdə sosial məsafənin qorunmasına diqqət ayrılacaq, sanitariya qaydalarına xüsusi nəzarət olunacaq. Bununla bağlı siniflərdə şagirdlərin sıxlığı məsələsi müntəxəssislərlə müzakirə ediləcək və lazımı qərarlar qəbul olunacaq.

Prezident İlham ƏLİYEV:

"Vətəndaşların rahatlığı hər şeydən üstündür"

"Vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır".



Kitaba dövlət başçısının "Əsrin müqaviləsi"nin 25 illiyinə və Neftçilər gününə həsr olunmuş mərasimində, Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə söylədiyi geniş nitqlərinin mətnləri və ölkəməz gələn türkdillli dövlətlərin rəhbərləri ilə görüş və danışıqları haqqında etirazlı məlumatlar daxil edilib.

Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Çin, Fransa, İsvəçrə və digər dövlətlərin, İslam Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Maliyyə Korporasiyasının yüksək vəzifəli nümayəndələrini qəbul etməsi barədə xəbərlər verilib. Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər cildde öz əksini tapır. Oxucu 96-cı kitabda dövlət başçısının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Bədi Gimnastika üzrə 37-ci dünya çempionatının, Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılış mərasimində iştirakına dair materiallarla tanış ola bilər.

Prezidentin Qurban bayramı münasibətilə xalqımıza, Roş-Ha-Şana bayramı ilə əlaqədar Azərbaycanın yəhudi icmasına təbrik məktubları və digər məktublar da yeni nəşrə daxil edilib. "Azərbaycan" tərəfindən buraxılan 96-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Prezidentin köməkçisi "TRT World" kanalına müsahibəsində Azərbaycanda COVID-19-la mübarizədə görülən işlərdən danışdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "TRT World" telekanalına müsahibəsində ölkəmizdə koronavirusla mübarizədə görülən işlərdən danışdı.



Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir, - deyə o əlavə edib. Prezidentin köməkçisi vurğulayıb ki, COVID-19 böhranı ilə mübarizədə milli əlaqələndirmə son dərəcə vacibdir. Buna görə də Azərbaycanda dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir. "Burada Azərbaycanın misilsiz təcrübəsinin bölmək istədiyim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycanla gələn bütün azərbaycanlılar və xarici vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilməyə başladılar. Bunun üçün dörd və beşulduzlu hotellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən bütün təhsil müəssisələri bağlanıb və sosial təcrid tədbirləri həyata keçirilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verildi".

Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir, - deyə o əlavə edib. Prezidentin köməkçisi vurğulayıb ki, COVID-19 böhranı ilə mübarizədə milli əlaqələndirmə son dərəcə vacibdir. Buna görə də Azərbaycanda dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir. "Burada Azərbaycanın misilsiz təcrübəsinin bölmək istədiyim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycanla gələn bütün azərbaycanlılar və xarici vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilməyə başladılar. Bunun üçün dörd və beşulduzlu hotellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən bütün təhsil müəssisələri bağlanıb və sosial təcrid tədbirləri həyata keçirilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verildi".

Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin tərkibi müəyyənləşib

Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqda nümayəndə heyətinin tərkibi müəyyənləşib. Parlamentin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumda nümayəndə heyətinin Milli Məclis Sədri vəzifəsində Adil Əliyev rəhbərlik edəcək.


Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayilov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahir Oruc və Məzahir Əfəndiyev daxildir.

Azərbaycanda yeni koronavirus infeksiyasına daha 33 yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 33 yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxış 1960-cu il təvəllüldü vəfat edib. Hazırkı dövrdə ölkəmizdə 1678 nəfər koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfər xüsusi rejimli xəstəxanalarda müalicəyə davam etdirilir. Həmin şəxslərdən 17 nəfərini vəziyyəti ağır, 26 nəfərini vəziyyəti orta ağır qiymətləndirilir, digərlərini səhiyyə stabilidir. Otən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.

Abuzər Alı oğlu Xələfov

Azərbaycan təhsil icmaıyyətinə ağır itki üz vermişdir. Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüddüsu, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də ömrünün 89-cu ilində vəfat etmişdir.



Abuzər Xələfov 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göçə mahalındakı Cil kəndində anadan olmuşdur. O, Göçə mahalının Toxluca kəndində orta məktəbi bitirdikdən sonra 1950-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanachılıq şöbəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Abuzər Xələfov bütün sonrakı tələbini bu təhsil ocağı ilə bağlayaraq burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixi mövzusunda namizədlik və 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Respublikamızda ali təhsilli kitabxanachı-bibliograf və kitabxanachı kadrların hazırlığını həyata keçirən fakültənin yaradılmasında Abuzər Xələfovun əvəzsiz xidmətləri vardır. Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanachılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və o, fakültənin ilk dekanı seçilmişdir. Abuzər Xələfov 1962-1970-ci və 1980-1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda, 1963-cü ildən 2016-cı ilədək uzun dövr ərzində universitetin Kitabxanachılıq kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərmişdir.

Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanachılıq sahəsinin nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı müntəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanachılıq və bibliografiasənəliq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir. Professor Abuzər Xələfovun zəngin pedaqoji-elmi fəaliyyəti layiqincə qiymətləndirilməlidir. O, "Əməkdar mədəniyyət işçisi" və "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilmişdir.

Nüfuzlu pedaqoq və alim, səmimi insan Abuzər Alı oğlu Xələfovun xatirəsi onu tanıyanların qalbində həmişə yaşayacaqdır.

Allah rəhmət ələsin!

İlham Əliyev, Mehriban Nuriyeva, Əli Əsədov, Sahibə Qafarova, Samir Əliyev, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Elçin Babayev, Anar İsgəndərov, İzzət Rüstəmov, Kərim Tahirov

Atəşkəs rejimi 25 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Bərd rayonunun Çinari kəndində və ədsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyərax, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Komitənin sədri Tahir Mirkişili gündəliyə 6 məsələnin daxil edildiyini bildirdi. Komitə sədri diqqətə çatdırıb ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycana iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyinə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiya zamanı çəkməmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur. Məsələ barədə məlumat verən Vergilər nazirinin birinci müavini Sahir Məmmədov diqqətə çatdırıb ki, bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır. Bununla bağlı Məcəlləyə "Koronavirus pandemiyasının yoxulması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni on səkkizinci fəsil əlavə edilir. Dəyişiklikləyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi

ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Bundan başqa, sadələşdirilməsi verginin ödəyicisi olan ictimai işç fəaliyyəti və səmimi daşımlar fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilməsi vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətində cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arazışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətində 2020-ci il 1 sentyabr tarixindəki uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinə

dək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasında 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək tətbiqə salınması da bu güzəştlərə daxildir. Mikro sahibkarlıq subyektlərinə sadələşdirilməsi vergi hesababının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesababların verilməsi və hesababların verginin dərəcəsinin cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyə nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır. Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rütəf Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər. Vergilər nazirinin birinci müavini Sahir Məmmədovun səsləndirilən fikirlərə münasibəti diənilidikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. İclasda, həmçinin "Dövlət rüsumu haqqında" qanuna birinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaq la iki dəyişiklik layihəsi, "Dövlət satınalmaları haqqında" qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, həmçinin "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu. Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.

ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Bundan başqa, sadələşdirilməsi verginin ödəyicisi olan ictimai işç fəaliyyəti və səmimi daşımlar fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilməsi vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətində cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arazışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətində 2020-ci il 1 sentyabr tarixindəki uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinə

dək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasında 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək tətbiqə salınması da bu güzəştlərə daxildir. Mikro sahibkarlıq subyektlərinə sadələşdirilməsi vergi hesababının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesababların verilməsi və hesababların verginin dərəcəsinin cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyə nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır. Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rütəf Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər. Vergilər nazirinin birinci müavini Sahir Məmmədovun səsləndirilən fikirlərə münasibəti diənilidikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. İclasda, həmçinin "Dövlət rüsumu haqqında" qanuna birinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaq la iki dəyişiklik layihəsi, "Dövlət satınalmaları haqqında" qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, həmçinin "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu. Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.





## Biz birlikdə güclüyük!



# Sosial layihələrin icrası davam edir

Prezident İlham ƏLİYEV: "Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşdır"

Əvvəli 1-ci səh.

Azərbaycan da dünyanın ayrılmaz bir hissəsi olduğu üçün baş verənlərdən təəcür deyil. Lakin dövlət başçısının pragmatik zəruri addımları vaxtında atmaq və təhlükələrin qarşısını qətiyyətlə almaq, hər bir kəsin dərdini anlamaq və dayaq durmaq bacarığı bizə ölkəmizdə dünyadan fərqli realitələri müşahidə etməyə imkan verir.

Gözə görünən odur ki, Prezident İlham Əliyev hər zaman hadisələrin önündədir, onun idarə etdiyi Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir. İslahatlar pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam edir, vacib iqtisadi və sosialyönümlü layihələrin icrası təxirə salınmır. Dünyada mövcud olan siyasi və iqtisadi gərginliyə rəğmən ölkəmizdə, demək olar ki, heç bir sahədə fəaliyyət zənciri qırılmaz. Karantin rejiminin yum-

şaldılması, bəzi təşkilat və müəssisələrin, ticarət sənəklərinin yenidən fəaliyyətə başlaması, karantin günlərində verilən icazələrin müddətinin iki saatdan üç saata kimi uzadılması insanlarda əminlik yaradır, onların dövlətə olan inamını artırır.

Bu baxımdan aprelin 24-də Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında dövlət başçısının iştirak etməsi mühüm əhəmiyyət kəsb edir. Prezident yenə də çətin günlərdə sadəcə insanlarla birlikdədir, onların qayğılarına şərik çıxır və planeti kabus kimi bürüyən pandemiya baxmayaraq, islahatları qətiyyətlə davam etdirir, sosial məsələlərin həllinin dövlət üçün bir nömrəli məsələ olduğunu növbəti dəfə təsdiqləyir.

60 kilometrlik yeni Ağdərə-Sumqayıt qaz xəttinin çəkilişinin vaxtından əvvəl başa çatması və şəhərin daire-

vi qaz xəttinin təmin edilməsi mühüm hadisədir. Tədbir-də çıxış edən Prezident İlham Əliyev kəmərin çəkilişini əhəmiyyətli təmin etmək işində önəmli addım kimi qiymətləndirmiş və Sumqayıt Texnologiyalar Parkında 10-dan çox zavodu fəaliyyət göstərdiyini, Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisinin davam etdirildiyini bildirmişdir: "Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalqçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik".

Dövlət başçısı Sumqayıtda Azərbaycan sənayesinin fəal iştirakçıları kimi neft, kimya və karbamid zavodlarının inşası sayəsində

qeyri-neft sektorunda böyük imkanların yarandığını vurğulamışdır: "Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq üç ayda Azərbaycanda qeyri-neft sənayə sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabına. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşların işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində belə 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram,

bütün məsələləri nəzərdə saxlayıram".

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi, yüz minlərlə müəssisənin çökdüyü bir vaxtda Sumqayıtın inamla Cənubi Qafqazın ikinci böyük və müasir sənaye şəhəri kimi inkişaf etməsi ölkədə islahatların ruhunun tərəqqiyə kökləndiyini göstərir. Vaxt var idi ki, hətta maşınla bu şəhərin kənarından keçib gedəndə belə tullantı qazların iyindən adam boğulurdu və nəfəs almaq mümkün deyildi. Sovet İttifaqında ekoloji baxımdan ən çirkli şəhərlərdən biri olan Sumqayıt indi ən təmiz şəhərlərdəndir. Çünki burada istifadəyə verilən bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir.

Prezident İlham Əliyev şəhərin necə müasirləşdiyini belə qiymətləndirmişdir: "Sumqayıt doğrudan da bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturunu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada 3 mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır".

Bu mürəkkəb günlərdə dövlət başçısının atdığı addımlar milyonlarla insana nikbinlik bəxş edir, ümid verir. Reallıq odur ki, Azərbaycanda heç kime gələcək məmurları görmürük və hamımız təcrid koronavirusun vahiməsindən uzaqlaşdığımızı hiss edirik. Azərbaycan Prezidenti hamını əmin edir ki, heç bir sosial layihənin icrası dayandırılmayacaq, heç bir sosial program itxas edilməyəcək: "Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşdır. Bu gün koronavirus dövründə bizim əsas amalmız Azərbaycan xalqını bu beladan qorumaqdır".

Bahadır İMANQULİYEV,  
"Azərbaycan"



## Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb

Əvvəli 1-ci səh.

Yalnız Ümmümilli Lider Heydər Əliyev xalqın təkiddi tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdi və indi bu tarixi gün də rəsmi bayramlar sırasında qeyd olunur. İstər bayram günündə, istərsə də digər vaxtlarda faşizm üzərində qələbə üçün Azərbaycanın göstərdiyi qəhrəmanlıq yada salınır. İkinci Dünya müharibəsinin iştirakçıları Ulu Öndər onlara göstərdiyi ehtiram ənənəsini layiqincə davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısından çox məmnundurlar.

Təəssüf ki, bu il dünyaya dolğan COVID-19-la bağlı bir sıra bayramların və tarixi günlərin geniş qeyd edilməsi mümkün olmadı.

Hətta Moskva şəhərində 9 May Qələbə günü münasibəti ilə keçiriləcək hərbi parad təxirə salındı. Əgər qarşdakı günlərdə koronavirus-

la bağlı bizim veteranlarımızla da geniş tədbirlər keçirilməsi mümkün olmasa belə, bu, onlara olan sevgimizi azaltmır. Bakıda, eləcə də Azərbaycanın digər şəhər və rayonlarında yaşayan veteranların hamısı diqqət mərkəzindədir.

Prezident İlham Əliyev hər il Qələbə günü ərəfəsində olduğu kimi, bu il aprelin 24-də də 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin ulu arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə bir dəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində birdəfəlik maddi yardım verəcək. İkinci Dünya müharibəsində həlak ol-

muş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşün donanmalarının əməliyyat zonaları daxilində ordu-nun və donanmanın mənafe-yi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birlişmələrin işçiləri, Leningradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş, habelə şəhərin mühasirəsi zamanı onun müdafiəsində iştirak edən şəxslər 750 manat məbləğində birdəfəlik maddi yardım alacaqlar.

Azərbaycana heç vaxt solmayacaq bir şöhrət çəlgisi gətirmiş bu insanların sevgi və ehtiramına layiqdirlər. Dövlət başçısının müdafiəsinə sərəncamı isə onlara ümum-xalq məhəbbətinin daha bir ifadəsidir.

Flora SADIQLI,  
"Azərbaycan"

# Prezident hədiyyəsi

Əvvəli 1-ci səh.

Global böhran dövründə reallığa çevrilən sosial layihələr

Hər zaman verdiyi vədlərə sadıqlığı ilə xalq alternativsiz liderinə çevrilən cənab İlham Əliyev məhz pandemiya dövründə də xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Müasir, müasir, təqəüdlər, maaşlar artırılır. Prezidentin təşəbbüsü ilə hazırlanan sosial layihələr gerçəkləşir. Bir sözlə, dövlət başçısının söylədiyi kimi ölkədə heç bir sosial layihə təxirə salınmır və bundan sonra da nəzərdə tutulan layihələrin hamısı reallaşdırılacaq.

Aprelin 24-də dövlət başçısının iştirakı ilə Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı, Prezidentin həmin gün Sumqayıtda yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Ağsəron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olması və imzaladığı sərəncam da bu tədbirlərin tərkib hissəsidir.

Qaz kəmərinin açılışında da Prezident diqqətə çatdırdı ki, dövlətin nəzərdə tutduğu bütün planlar yerindədir. Bütün aidiyyəti qurumlara göstərişlər verilib və bundan sonra dövlət xərclərini prioritet əsasında planlaşdıracaq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaq. Yeni sosial məsələlərə bağlı nəzərdə tutulan heç bir layihə təxirə salılmayacaq. Bu da bir daha təsdiq edir ki, Prezidentin yürütdüyü siyasətin mərkəzində xalq, vətəndaşın rifahı, sağlamlığı və əminliyi, sosial məsələlərin həlli, sosial infrastrukturun daha da müasirləşdirilməsi dayanır.

İndiyədək bu istiqamətdə icra olunan layihələr arasında ölkə ərazisinin qazlaşdırılması, əhəlinin "məvi yanacaq" tələbatının ödənilməsi məqsədilə həyata keçirilən işlərin də xüsusi yeri var. Onu da deyək ki, bu layihənin nəticəsində təbii qaz Yaşma və Sumqayıt elektrik stansiyalarına, həmçinin SOCAR-ın Karbamid zavoduna və yeni Metallurgiya Kompleksinə nəql ediləcək. Bu kəmərin istifadəyə verilməsi yalnız Sumqayıt-Yaşma iqtisadi regionu üçün deyil, həm də iki lokal neft sistemini birləşdirilməklə Bakı şəhərinin etibarlı qaz təchizatı üçün alternativ bir sisteme çevrilməsinə imkan verir.

3042 məcburi köçkün ailəsinə bəxş edilən sevinc payı

Bu bur həqiqətdir ki, ölkəmizdə əhəlinin həssas təbəqəsi kimi qaçqın və məcburi köçkünlərə göstərilən qayğı daim yüksələn xətt üzrə inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində yeni mühüm tədbirlər həyata keçiriləkdədir.

İndiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köç-

künlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Bu gündəki 62494 məcburi köçkün ailəsinin, ümumilikdə bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Ağsəron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrin inşası da bunun tərkib hissəsidir.

Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə tərəfindən də uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyini edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Birinci vitse-prezident ilk müşavirəsini də bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə həsr etmişdir. Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərində yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirənin nəticəsidir ki, bu gün onlar üçün böyük məhəllələr salınır, yeni mənzillər tikilir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən, reallığa çevrilən tədbirlər ardıcıl xarakter alıb. Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini də artırır.

İki ildə dəyəri 5,8 milyard manatlıq 3 sosial paket

Global pandemiya dövründə əhəlinin rifah halının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atan Prezident İlham Əliyev genişmiqyaslı iqtisadi və sosial paketini təqdim edərək vədlərinə sadıqlığını bir daha nümayiş etdirdi. Maliyyə həcmi 3,5 milyard manatdan çox olan bu paket müstəqillik dövrünün ən böyük yardım programıdır. Ötən il isə dövlət başçısı 4,2 milyon nəfəri sevindirən, maliyyə tutumu 2,3 milyard manat olan 2 sosial paket təqdim etmişdir.

Bu gün dünyanı çənginə alan koronavirus pandemiyasının yayılmasına qarşı düzgün aparılan siyasət, vətəndaşların sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlar həm ölkə əhalisi, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. İnanırıq ki, məhz dövlətin gördüyü qabaqcıl tədbirlərlə Azərbaycan bu infeksiyadan az itkilərə qurtulacaq.

Rəşad BAXSƏLİYEV,  
"Azərbaycan"


# Azərbaycan dünyada ikinci yerdədir

Ölkəmizin ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var

Əvvəli 1-ci səh.

Mərkəz vasitəsilə enerji sisteminin avtomatik idarə edilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Bu sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitoring Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyasını əhatə edəcək. Yeni layihənin ilin sonunda tam başa çatdırılması planlaşdırılır.

Son illər Azərbaycanda digər sahələrdə olduğu kimi, enerji sisteminin də geniş infrastruktur yaradılıb. Həmin sahədə dünyada lider dövlətlərdən biriyik. Prezident İlham Əliyev sözügedən mərkəzin açılışında çıxışında ölkəmizin bu sahədə qazandıqı nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüzü görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürükdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sisteminin biri məhz Azərbaycandır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bu nu mən ələ-belə demirəm. Beləliklə, Forumun hesaba-



tında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni bir çox inkişaf etmiş ölkələri qa-baqlamışıq".

Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sisteminin də nəhəng layihələr həyata keçirilib. Son 16 il ərzində ölkəmizdə 30-dan çox yeni stansiya tikilərək istifadəyə verilib. Həmin stansiyalar sırasında Şirvan şəhərində tikilən "Cənub" Elektrik Stansiyası 800 meqavat gücündədir. Ondan sonra istifadəyə verilən Sumqayıt Elektrik Stansiyası və "Şimal-2" stan-

siyası da böyük gücə malikdirlər. 300 meqavat gücündə olan "Səngəçal" stansiyası da ölkəmizin enerji sistemində töhfə verir.

Dövlət başçısı Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya da toxundu. Vurğuladı ki, bu, ilk növbədə səhlənkarlıq, məsuliyyətsizlikdən baş verən qəza idi. 8 blokdan ibarət olan bu stansiya yenidən qurulur. Həmin stansiyada bərpa işləri aparıldıqdan sonra əlavə 600 meqavat gücündə generasiya sahib olacağıq.

Ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf edir və təbii ki, eyni zamanda əhali də artır. Xüsusilə qeyri-

neft sektorunun iqtisadiyyatda çəkisinin artması enerjiyə olan tələbatın çoxalmasına səbəb olur. Artan tələbatın ödənilməsi və üstəlik müəyyən qədər ehtiyatın yaradılması günümüzün tələbidir. Hazırda ölkəmizin ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var. Bu fakt onu göstərir ki, dövlət başçısının tapşırığı ilə enerji sektorunda görülən işlərin nəticəsində mövcud tələbat ödənilməklə yanaşı, həm də əlavə generasiya gücünə malik. Belə bir imkan dünyanın az sayda ölkəsində mövcuddur.

Bölgələrin elektrik enerjisi ilə təmin edilməsində regionlarda tikilən elektrik

Rüstəm KAMAL,  
"Azərbaycan"









# Biz birlikdə güclüyük!

## YAP könüllüləri karantin günlərində də fəallıq göstərirlər



Bütün dünya koronavirus pandemiyası ilə üz-üzə qalıb. Virus infeksiyası planetimizin hər bir yerində insanların həyatı və sağlamlığına təhdid yaratmaqla bərabər, iqtisadi və sosial sferada da ciddi təhlükələr meydana çıxıb. Həyat üçün zəruri olan məhsullardan başqa digər fəaliyyət sahələrində istehsal və xidmətlər minimuma düşüb. Hazırda hər bir ölkə öz imkanlarını daxilində bu global problemə qarşı mübarizə aparır.

Bu barədə qəzetimizə danışan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov bildirdi ki, Prezident İlham Əliyev tapşırığı və göstərişləri ilə Azərbaycan hökumətinin vaxtında atdığı qabaqlayıcı və məhdudlaşdırıcı addımlar nəticəsində ilk növbədə koronavirusun respublikamızda bir çox Avropa ölkələrində olduğu kimi geniş ayaq açmasına imkan verilmədi: "Operativ Qərargahın yaradılmasından başlamış zamanında sosial izolyasiya və karantin rejimlərinin tətbiqi, virusun yayılmasının qarşısının alınması, yoluxmuş vətəndaşların müalicəsi, dezinfeksiya işlərinin aparılması istiqamətində dövlətin bütün imkanlarının səmərəli səfərbər edilməsi nəticədə etibarilə öz müsbət effekti göstərməkdədir. Bütün bu məsələlərdə xalqımız Prezident İlham Əliyevin problemin həlli ilə bağlı çevik reaksiyasını və bir daha ehtiva şəraitində ilk növbədə vətəndaşların sosial rifahına göstərdiyi yüksək diqqət və qayğıyı gördük. Eyni zamanda Heydər Əliyev Fondunun bu çətin günlərdə həyata keçirdiyi müxtəlif sosial proqram və aksiyalar Birinci vitse-prezident Mehriban Əliyevanın problemlə mübarizədə həssas münasibətini nümayiş etdirdi".

Seymur Orucovun sözlərinə görə, İlham Əliyev düşünüləndi siyasəti sayəsində respublikamızın

Qeyd olundu ki, ölkədə elektrik enerjisinə görə tarif limitinin artırılması, o cümlədən mənzillərin istilik təminatının uzadılması da karantin günlərində həyata keçirilən sosial siyasətin nümunələridir. Eyni zamanda yeni açıqlanan vergi dəyişiklikli paketinə əsasən vergi ödəyicilərinə güzəştlərin nəzərdə tutulması bir daha dövlətin öz vətəndaşının yanında olduğunu göstərir.

Karantin günləri həm də xalqımızın həmrəyliyini nümayiş etdirirdi. Bu barədə söz açan S. Orucov bildirdi ki, həmrəyliyin bir nümunəsi ölkədə dövlət orqanları, ictimai təşkilatlar, özəl sfera və ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən sosial aksiyalar oldu. "Heydər Əliyev ideyalarına sadıq olan gənclərimiz hər zaman Prezident İlham Əliyevin çağırışlarına və Mehriban Əliyevanın təşəbbüslərinə qoşulmuş, öz tələblərini cəmiyyətə faydalı olmağa çalışmışlar. Hələ mart ayından Heydər Əliyev Fondunun başladığı sosial aksiya sonrakı müddətdə geniş vüsət aldı. Bu aksiyalarda Yeni Azərbaycan Partiyasının üzvləri könüllü də iştirak etdi. Könüllülərimiz partiyamızın vəsaiti hesabına alınan ərzaq məhsullarının azteminatlı ailələrə, yaşlı və tənha vətəndaşlara çatdırılmasını təmin etdilər. Bununla da biz bir daha cənab Prezidentin sosial siyasətinə, ölkədə həyata keçirilən sosial aksiyalara töhfəni verməyə çalışırıq. Həmçinin YAP Gənclər Birliyinin üzvləri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında da fəal iştirak etdilər", - deyən S. Orucovun sözlərinə görə, bütün bunların hamısı Azərbaycanı idqıdar-xalq birliyini və milli həmrəyliyi göstərir.

Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi də bu sosial aksiyada yaxından iştirak edib. Bu barədə fikrini açıqlayan S. Orucov dedi ki, Komitə tərəfindən Bakıda və regionlarda pensiyaya çıxmış, ahiylərdən olan rabitəçilərə ərzaq yardımı verilib. Artıq indiyədək 200-dən çox vətəndaşa belə yardımlar verilib.

Yekunda S. Orucov bildirdi ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqımızın milli həmrəyliyi ilə ölkəmiz bu problemlə də öhdəsindən layiqincə gələcək və postpandemiya dövründə Azərbaycan sürətli inkişafını davam etdirəcəkdir.

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"



## Sahibkarlar Azərbaycan Prezidentinin diqqət və qayğısına əməli işləri ilə cavab verirlər

Ölkəmiz koronavirus pandemiyası ilə üz-üzə qalan Avropa dövlətləri ilə müqayisədə bu ölkədə, şükürlə olsun ki, az itki ilə çıxmağa üzürdür. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiyasının ölkəmizdə daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində ilk günlərdən qabaqlayıcı tədbirləri vacib hesab etdi. Xaricdən ölkəmizə gələn virusa yoluxmuş insanların səhədədə karantinə alınmaları, onların ciddi şəkildə müayinə ediləmələri və xüsusi tēyinətli xəstəxanalarda saxlanılması görülən tədbirlərin ən mühümü idi. Sonrakı mərhələdə ölkə vətəndaşlarının yaxın təmasdan çəkildirilməsi, buna görə də ali və orta məktəblərdə dərslərin müvəqqəti olaraq saxlanılması, nəhayət, bir sıra dövlət idarə və təşkilatlarının xüsusi iş rejiminə keçməsi, lazımı olmadıqda insanların evdən çıxarması haqqında tövsiyə və tapşırıqlar da az əhəmiyyət daşımadı.

Dövlət və özəl sektordakı çalışan hər kəsin vətəndaşlıq borcunu necə yerinə yetirməsi də burada az əhəmiyyət kəsb etmir. Sahibkarlara dövlət dəstəyi göstərən Azərbaycan Prezidenti eyni zamanda vətəndaşları ki, biznes sahəsinin ümumi itkisi nəticə etibarilə xalqa, həm də dövlət büdcəsinə zərər deməkdir. Ona görə də özəl sektor da, sahibkarlıqla məşğul olan ayrı-ayrı vətəndaşlarımız da bu günlərdə ümumi itkinin az olmasını üçün daxili imkanlarını səfərbər etməlidirlər.

Məhz bu baxımdan "T-finans Ltd" MMC-də yeni istehsal sahəsinin yaradılmasının nəzərdə tutulması bu çağırışlardan irəli gəlib. Əvvəllər sadəcə meyvə şirələri istehsalı ilə məşğul olan şirkət yeni profillə keçməyi zəruri hesab edib. Yeni istehsal sahəsi yaratmaqla şirkət yaxın gələcəkdə, əlbəttə, pandemiyanın gətirdiyi karantin dövrü öz ömrünü başa vurduqdan sonra da 150 nəfəri işlə təmin edəcək. Təbii ki, gigiyenik sənaye məhsullarının istehsal edilməsi ölkə əhalisi, xüsusilə də səhiyyə sistemi üçün bir töhfə sayılmalıdır.

"T-finans Ltd" MMC-nin təsisçisi Minayə Həmidova deyir ki, dünya COVID-19-la mücadiləyə başladığı günlərdə Azərbaycanda ciddi təhlükə olmasın baxmayaraq, xalqımızın sağlamlığını hər şeydən üstün hesab edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətləri, Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın gündəlik informasiyası, həyata keçirilən

rikləmə zəruri olan karantin rejiminin tətbiqi və bugünkü əhvali-ruhiyyə və belənin tezliklə aradan qaldırılmasına əminlik yaradır.

Təhlükənin əsasən arxada qalması danılmazdır: "Respublika arazisində virusun daha geniş yayılmasının qarşısının alınması üçün görülən məqsədyönlü tədbirlərin nəticəsi xalqımızı sevindirir. Ona görə də insanlar dövlət başçısına səmimi ürk sözlərdən ibarət təşəkkür və minnətdarlıqların məktub vasitəsilə bildirirlər. Sosial izolyasiya dövlətimizin iqtisadiyyatına mənfi təsir göstərsə də, ölkəmizin bu ağır günlərdən az itki ilə çıxacağına tam əminlik yaranıb ki, bu da eyni zamanda hər bir kəsin psixoloji gərginlikdən də azad olmasına deməkdir".

"T-finans Ltd" MMC-nin icraçı direktoru İlahə İlyasova isə bildirdi ki, Azərbaycan Prezidentinin istər dövlət və hökumət nümayəndələri ilə virtual görüşlərindən, istərsə də ilin birinci rübünün yekunlarına həsr edilmiş videokonfransdakı çıxışlarında diqqətli və dərin məqamlardan biri də xalq-hakimiyət birliyinin bu günlərdə vacibliyini xüsusi vurğulanması idi: "Pandemiya-dan az itkilərlə xilas olmağın yolları, ilk növbədə, həmrəylikdən başlayır. Biz də özəl sektor olaraq bu çətin şəraitdən çıxmağa üçün müayyən formada xalqımızda, dövlətimizə öz dəstəyimizi göstərməyi vacib sayırıq. İstehsalımız istiqamətində dəyişərək əsasən xəstəxanalarda istifadəsi nəzərdə tutulan yataq dəstələri buraxılmasına başlandı. Həmin dəstər gigiyenik baxımdan tələblərə tam cavab verir".

Azərbaycan Prezidentinin hər çağırışı biz sahibkarlar üçün qanun deməkdir. Çünki bizim hamımızın Azərbaycan adlı bir ümumi evimiz var. Biz hamımız onun övladlarıyıq. Dövlətin biz sahibkarlar üçün yaratdığı hərətərlə şəraitə öz işimizə adekvat cavab verməliyik. Yəqin ki, yaxın gələcəkdə istehsal sahəmizi genişləndirməklə ümumi ölkə əhalisinin məhsullarımızın çəşidləri ilə də maraqlandıracıq. İnşallah ki, bu pandemiyadan xalqımız, dövlətimiz, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarımız da az itki ilə çıxacaq. Bu yolda bütünlüklə fəaliyyətin dövlətimizin hərətərlə inkişafına, xalqımızın işe əmin-amanlığınəna həsr edən Azərbaycan Prezidentinə dəstək olmaq bizim, ilk növbədə, vətəndaşlıq borcumuzdur".

**Məhəmməd NƏRİMANOĞLU,**  
"Azərbaycan"

## Ağ (xal)atlı oğlan

Deyirlər, hər şər işdə bir xeyir də mövcuddur. Bu deyimdə təskinlik, ovutmaq ifadəsində olursa da, bir hikmət də var. Əks halda, Allah bilir, neçə zamandır ağırdan-ağıza ötürülərək müasir dövrümüzə gələn gəlib çatmaz, özünü milyonların sınaqdan çıxarıb yaşatdığı məsələlər arasında yer etməzdi.



Folkloru boş yerdən baş vururuq, daha doğrusu, sözümlü-zün canı var. Canı da ondan ibarətdir ki, dünyada minlərlə can alan çağırılmamış qonağımız - koronavirus özü ilə bizə tək məlum problemləri gətirmədi, həm də insanlar sanki qaflet yuxusundan ayıldı. Aylıtdı desin ki, siz təbiətə qəddar, bir-birinizə ədalətsiz, realıqdan vəcciz, çağırışlara biganə, nefsini-zə sonsuz, hikkənizə sərhədsiz münasibətlərlə hara gedirsiniz. COVID-19 həmçinin bizə kimliyimizi göstərdi, cəmiyyətdə hər kəsi öz yerinə qoydu, kimin dilde, kimin də əməldə və-təndəş olduğunu sübut etdi. Və bir də bu lənətə gəlmiş virus dünyanın dar günündə hansı peşə sahibinin cəmiyyətə daha çox lazım olduğunu, onların qədrini bilməyin vacibliyini, zəhmətlərini dəyərini qiymətləndirməyi dərk etdirdi.

Yəqin ki, söhbətin başını peşə sahibindən getdiyini anlamı-rız. Bəli, həkimlər, ümumiyyətlə, bütün tibb işçiləri bu gün hər tərifi, alışıq layıqdırlar. Və çox təəssüf ki, biz bunu pandemiyanın yaratdığı indiki ağır günlərdə dərk etmişik. Öncəki günlərdə isə ağ xalatlara bəzən yuxarıdan baxmışıq, özümüzə borclu hesab etmişik, dediklərimiz, yazdıqların məhəl qoymamış, məsləhətlərinə qulaq asmamış, bəzən də öz səhlən-karlığımız ucubətindən səhətimizdə problem yarananda günahı onlarda axtarmış, hətta bu zaman üstlərinə çısqırmaqdan, tənqid adı altında ədəb sərhədini aşmaqdan, hirsimiz soyumayanda aqressiviyaya keçməkdən, bununla da kifayətlənmə-yəndə onları "qaynar xətt"lər, hüquq mühafizə orqanları ilə hə-dələməkdən çəkinməmişik. Fikirləşməmişik ki, həkimlər də insandırlar, onlar da bütün peşə sahibləri kimi səhv edə bilərlər, hətta onun ağır nəticələrini dərk edə bəle. Nəzərə almamış-şığ ki, bizim həkimlərin işdən keçəndən sonra mürciəci etmə-yimiz ən ağır "milli xəstəliyimiz"dir və onu həmişə müalicə et-mək mümkün olmur. Fərqiçə varmıyş ki, evimizin, maşını-mızın təmirinə, geyim-keçimə, daş-qaşa səxavətlə xərclədiyimiziz canımıza, sağlamlığımızı qiyməyirik. Qiyyanda da öz hə-kimlərimizə etibar etmişik, sosial statusumuzdan və maddi im-kanımızdan asılı olaraq xarici ölkələrə üz tuturuq. Halbuki nə bizim klinikalarımızın, nə də həkimlərimizin səviyyələri onlar-dan gerik qalırlar.

Elə bilirsiniz ki, bütün bunlar və hələ qeyd etmədiyimiz başqa amillər tibb işçilərimizin psixologiyalarına, səhhətlərinə təsir etmir? Psixologiyada söz düşmüşkən, tibbin bu sahə-sinin müxtəssisləri deyirlər ki, telefon zəngindən ən çox qor-xan... həkimlərdir. Çünki onlara az hallarda minnətdarlıq zəng-ləri edilir, buna layiq olsalar belə...

Görəsən dünyanı virus təhlükəsi başına almalydı ki, biz indiyədək tibb işçiləri, xüsusən həkimlərə belə aqressiv münasibətimizin səhv olduğunu, həyatda sağ-salamat ömür sürməyimizdə onların əməyinin əvəzəlməzliyini anlayaqq?

Bizim telekanalların birində efirə getmiş sülətdir: müxbir koronavirus xəstələrinin müalicə aldığı klinikaların birində pa-lataya keçir və oradan kiçik reportaj hazırlayır. Onun reportajını efirə verən jurnalistlər və texniki heyət həmkarlarının bu süljetini ayaqüstə alışıqlayrlar. Biz də həmin alışıqlara qoşulu-ruq və eyni zamanda soruşuruq: bəs onda görəsən virusa yo-luxmuş xəstələrin həyatda qalmaları üçün 24 saat sözün həqiqi mənasında mücadilə aparın tibb işçiləri hansı qiymətə la-yıqdırlar?

Bu yerdə bizim tibb işçilərinin əməyinin dövlət tərəfindən yüksək səviyyədə dəyərləndirilməsi qeyd etmək istədik. Təkcə bir neçə fakt: 2004-cü ildən bəri Azərbaycanda 750-dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. İndi ölkə-mizdə elə şəhər, rayon mərkəzi yoxdur ki, orada müasir tibb müəssisəsi, xəstəxana olmasın. Həmişədə də dünya standart-larına cavab verən avadanlıqlar quraşdırılıb. Tibb işçilərinin sosial müdafiəsi də dövlətin diqqət mərkəzindədir. Elə il yo-xdur ki, onların əməkhaqları artırılmışdır. Bu ildən mərhələlərlə təbiiçinə başlanan tibbi sigorta sistemi də səhiyyə işçilərinin məaşlarını artırmağa əlavə imkan yaradıb.

Bugünkü pandemiya zamanı tibb işçilərinin fədakar əmə-yinə gəldikdə isə Prezident İlham Əliyev martın 28-də Bakıda "Yeni klinika"nın açılış zamanı çıxışında onu belə qiymətlən-dirmişdir: "Men... Azərbaycan həkimlərinə təşəkkürümü bildi-rmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılma-sı üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin məaşı 3,4,5 misli məb-ləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilərəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar və-zifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andı-na sadıqlıqlarını göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək keyfiyyətləri nümayiş etdirirlər və öz heyatlarını risk altına ataraq xəstələrlə xidmət göstərirlər... Ona görə həkimlər ən yüksək qiymətə layıqdırlar". Yəqin ki, şərhə ehtiyacı ol-mayan bu sözlər Azərbaycanın tibb işçilərinin gərgin əməyinə verilən ən yüksək qiymətdir.

Biz "gərgin əmək" ifadəsini təsadüfən vurğulamıyıq. Çoxu-muzun karantin tədbirlərinin qadağalarına əməl edib evdə oturuğu bu günlərdə bir neçə peşə sahibi var ki, onlar üçün iş saati, istirahət günü yoxdur və onlardan biri yox, birincisi tibb işçiləridir. Əgər küçədə, ictimai nəqliyyatda yorğun, üz-gün, yuxusuz birini görəsəniz, bilin ki, həkim, yaxud tibb bacı-sıdır, o, ya növbədən qayıdır, ya da işə gedir. Hələ koronavir-usa yoluxma riski ilə ən çox tibb işçilərinin qarşılaşdığını de-mirik. Şükürlər olsun ki, bizdə belə hal yayılmayıb. Amma xaric-də, özü də inkişaf etmiş ölkələrdə həkimlərin virusa yo-luxmalarının kütləvişməsi artıqdır. Buna baxmayaraq, onlar yənə də öz vəzifələrinin icrasını davam etdirirlər, həm də da-ha əzmlə, daha qəhrəmanlıqla. Çünki bu çətin günlərdə hamı-nın "ağ atlı oğlan" əyox, ağ xalalı həkimə daha çox ehtiyacı ol-duğunu bilir.

**Rəfiqə MƏMMƏDLİ,**  
"Azərbaycan"

# Azərbaycanda həyat normal məcraya yönəlir

## Koronavirus ölkə daxilində yoxolma ərəfəsindədir

Dünyaya yeni qaydalar dikte edən koronavirus, COVID-19 virusu ilə mübarizə davam edir. Qlobal pandemiyanın qarşısını almaq üçün bütün ölkələrdə tədbirlər görülür. Azərbaycanda da COVID-19 infeksiyasının geniş yayıl-masının qarşısının alınması məqsədi ilə əsaslı işlər həya-ta keçirilir. Sevindiricidir ki, hələ virusun yeni əlavəlan-dığı ilk dövrlərdən etibarən ölkəmizdə həyata keçirilən ef-fektiv tədbirlər öz müsbət təsirini göstərməyə başladı. Demək olar ki, artıq Azərbaycan ölkə daxilində virusu yox etməyin bir addımındadır.

Elə buna görə də öten gündən etibarən koronavirus təhlükəsi ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş məhdudlaşdırıcı bir qismi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, COVID-19 virusu ilə bağlı hazırıq sanitariya-epidemioloji vəziyyəti, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğra-fiyası, karantin zonalarında şəxslərin sıxlığı, onlar arasın-da virusa yoluxma halları təhl-il edilib və 27 aprel 2020-ci il tarixindən məhdudlaşdırıcı bir qisminin yumşaldılmasına qərar verilib.

Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərildikdən gələn icazələrin müddəti ötan gün saat 00:00-dan etibarən 2 sa-atdan 3 saatədək artırılıb.

Azərbaycanda pandemiya ilə mübarizədə mühüm ad-dımların atılmasına, dövlə-timizin bütün imkanlarını vir-usun yayılmasının qarşısının alınmasına və onun fəsadları-nın aradan qaldırılmasına yö-nəlməsinə görə ölkənin müx-təlif qışələrindən Prezident İlham Əliyevə təşəkkür mək-tubları gəlməkdə davam edir.

üçün agentliyi "1542" Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə hekiminə müraciət etməyi tövsiyə edə bilər.

### Pandemiya dövründə Azərbaycan turizminin mövcud vəziyyəti

Azərbaycanın bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizm fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi iş-lənilib hazırlanaraq müvafiq qurumlara təqdim oluna-cacaq.

Azərbaycan Turizm Asso-siasiyasından verilən məlu-mata görə, assosiasiya nü-mayəndələri tərəfindən pan-demiyaya dövründə Azərbay-can turizminin mövcud vəzi-yyəti, həmçinin karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillər nəzərdən keçirilib.

Qurumlar arasında "Asso-siativ Tərəfdaşlıq haqqında" Memorandum qəbul edilib. Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı inkişaf etdirmək, turizmin inkişafın-

larda 207080 nəfər dünyası-nı dəyişib, 882482 nəfər isə sağalıb.

26 aprel tarixli statistikaya görə, ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınmış 1 276 808 yo-luxma və 121 885 ölüm. Süt-ka ərzində burada yoluxanlar-ın sayı 24 311, ölənlərin sayı isə 1767 nəfər artıb.

Şimali Amerikada virusa yo-luxanların ümumi sayı 1 064 603 nəfər təşkil edir, indiyədək 59 955 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət o dərəcədə də sərt deyil - 137 920 yo-luxma və 6289 ölüm faktı var.

Yoluxma sayı üzrə üçün-cü yeri Çin, Koreya Respubli-kası və Yaponiyanın daxil ol-duğu Asiya qitəsi tutur. Son məlumat görə, burada 472 267 yoluxma, 17 243 ölüm faktı qeydə alınıb.

Bu günədək dünyada 877 411 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxan ABŞ-dədir - 987 160 nəfər. Onun ardınca İspaniya (226 629), İtaliya (197 675), Fransa (162 100), Almaniya (157 770) və Bö-yük Britaniya (152 840) gəlir.

### Ehtiyatlı olmaqda fayda var

Azərbaycanda karantin rejimi yumşaldıldısa da, Opera-tiv Qərargah əhalini diqqətli olmağa, ehtiyatlı əldən verməməyə, qoyulan qaydalara ciddi riayət etməyə çağırır.

Qurumun məlumatında deyilir ki, elan olunduğu kimi, COVID-19 virusu zəminində

**Yasəmin MUSAYEVA,**  
"Azərbaycan"

**Yasəmin MUSAYEVA,**  
"Azərbaycan"





# Bir nisgilin bəstəsi...

## Bəstəkar Ələkbər Tağıyevin əziyyət, haqsızlıq, sevgi dolu həyatı

Sadə, kasıb bir ailənin övladıydı. O qədər kasıbdıydılar ki, beş qardaşın çələ-bayıra geyinməyə cəmi bir şalvarı vardı. Səhər kim tez yuxudan dursaydı, şalvarı geyinib məktəbə getmək də onun qismətində düşürdü. Və bu "mübarizə"də daha çox Ələkbər qalib gəlirdi...

O, bütün ömrü boyu mübarizələrdə oldu. Uşaqlığından həyatının son anlarına qədər... Övvəl kasıblıqla mübarizə apardı, sonra çətinliklər, haqsızlıqlar, ədalətsizliklər, şöhrət artıqca isə ona paxıllıq edən şəxslərlə... Bəzən qalib gəldi, bəzən, ümumiyyətlə, mübarizə aparmadı, bəzən də sadəcə susdu - savaşımaq istəmədi, mənasız hesab etdi, ya da şəxsiyyətinə sığdırmırdı... Amma sınımadı, əylimədi, daxilin bütün saşlardan zəfərlə ayrıldı... Heç nəyə baxmayaraq, yenə də xalqı üçün ölməz musiqilər bəstələdi. Mübaliğəsiz, sözün əsl mənasında ölməz... Çünki yarımlıq əsrəndən artıq vaxt keçsə də, onun bəstələdiyi mahnılar bu gün də yaşayır, sevilir, ifa olunur və tanınır. Heç bir fəxri adı olmayan, Bəstəkarlar İttifaqına üzv seçilməyən, adı qəbiristanlıqda adı bir insan kimi torpağa tapşırılan, lakin hər zaman xalqın sevimli bəstəkarı olan Ələkbər Tağıyev kimi...



nün sonuna qədər yüzlərlə mahnı bəstələyir... "Azərbaycan", "Arzu qızım", "Bakı gecələri", "Deyir yaz gəldi", "Sən gəlməz oldun", "Təki sən səslə məni", "İstəyirəm görəm səni", "Ya bir olar, ya iki", "Külək", "Mənim dünyam", "Sədaqətım var", "Sənə qurban", "Xızı dağları"... kimi mahnılar bu gün də hamı tərəfindən sevilir və dinlənir.

### "Həvəskar bəstəkar" olduğu üçün Bəstəkarlar İttifaqına üzv seçilmir

Övvəlcə olduqca böyük çətinliklərlə qarşılaşır. Musiqi savadı olmayan, not bilməyən bəstəkar musiqiləri zülmünə edib maqnitofona yazır, sonradan onları musiqi təhsili alan qızının köməyi ilə nota köçürür. Ancaq az sonra Ələkbər Tağıyev Asəf Zeynalı adına musiqi texnikumuna daxil olur, oranın Bəstəkarlıq fakültəsinə bitirir. Və çox qısa zaman ərzində Ələkbər Tağıyev bir bəstəkar kimi məşhurluq qazanmağa başlayır. Mahnıları dildən-dilə dolaraq, hər yerdə səslənir, tanınır. Artıq Ələkbər Tağıyev yaxşı pul da qazanmağa başlayır. Yaradıcılığını genişləndirmək üçün Gəncədən Bakıya köçür. Paytaxt onun bəstəkar kimi parlamasına daha böyük təkan verir. Burada ilk olaraq Zeynəb Xanlarova ilə işbirliyinə başlayır. 10 ildən çox müddət ərzində bir yerdə fəaliyyət göstərirlər. Zeynəb Xanlarova Ələkbər Tağıyevin mahnılarının ilk ifaçısına çevrilir. Sonradan Nisə Qasımova, Məmmədbağır Bağırzadə, Kəmalə Rəhimli də Ələkbər Tağıyev məktəbinin yetirmələri olurlar. Ələkbər Tağıyev işbirliyində olduğu müğənnilərlə hərtərəfli məşğul olurdu. Həm musiqi yazır, həm öyrədirdi, həm sponsorluq edirdi, həm də irəliləyirdi. Azərbaycan musiqisinə dueti ilk dəfə bu bəstəkar gətirdi - Nisə Qasımova ilə Məmmədbağır Bağırzadə dueti ilə. Onlardan sonra Azərbaycan musiqisinə duet dəbədə düşdü. Uşaq adlarına bəstələdiyi mahnılardan sonra isə Azərbaycan ailələrində uşaqlara o adlar qoyulmağa başladı.

Bəstəkarın oğlu Xəlil Tağıyev deyir ki, onların tərbiyəsində, həyata baxışlarında və mövqelərində atalarının rolu böyük olub: "Atam həmişə deyirdi ki, "səhsiz insan yoxdur. Amma elə səhv edin ki, o başıslansın. Elə olmasın ki, siz sonra o səhvə görə peşman olasız". Təbii ki, onun da səhvləri olub. Amma o, həyatda elə bir səhv etməyib ki, bu gün onun oğlu kimi utanım. Atamın həyatda beş sərti var idi. Deyirdi, həyatımı bunlar üzərində qururam - utanma, inanma, aidanma, heylsilənmə, təcüblənmə. Uzaqgörən adam idi. Nəçə də bundan qabaq dediyi sözlər bu gün də öz təsdiqini tapır. Sözün düzün deyən olub, heç kimdən çəkinməyib, kimsenin qabağında başaşağı olmayıb. Atam çox xeyirxah, insanlara el tutan adam idi. Övvəl kasıb olsa da, sonradan varlı biri oldu. Sovet dövründə atama dünyanı hər yerindən çəklər gəlirdi. Amma imkan olsa da, yəxəkana, şöhrətpərəst deyildi. Hamıya el tuturdu. Özlümdən 39 il keçməsinə rəğmən mahnıları yenə dillər əzbəridir. Bunun özü Ələkbərin qələbəsi və xoşbəxtliyidir".

Amma mahnıları dillər əzbəri olmuş Ələkbər Tağıyevə qarşı çox haqsızlıqlar, ədalətsizliklər oldu. Bəzi musiqi mü-təxəssisləri, bəstəkarlar onu laqəy, soyuq qarşıladılar, hətta ona qarşı açıq hücum etdilər. Dedilər ki, Ələkbər Tağıyev öz gəlişi ilə Azərbaycan mahnı janrına primitivlik, yabançı ritmlər gətirdi. Deyirdilər ki, mahnının melodiyası altında xalq qol götürüb oynayırsa, bu mahnı deyil. Sonradan isə onu "həvəskar bəstəkar" adlandırmağa başladılar. Hətta ictimai bir təşkilat olan Bəstəkarlar İttifaqına belə üzv seçmədilər.

### "Heydər Əliyev sayəsində atam böyük problemlərdən qurtuldu"

Lakin onu sevməyənlərlə yanaşı se-vənlər də vardı. Məsələn, Tofiq Quliyev və maestro Niyazi Ələkbər Tağıyevin mahnılarını bəyəndilər, hər işində dəstək olurdular. Məhz onların tövsiyəsi ilə Ələkbər Tağıyev 1976-cı ildə SSRİ Musiqi Fondunun üzvü seçilmişdi. İndiyə qədər də "Qızıl fond"da 200-dən çox mahnısı saxlanılır və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. Ancaq istedadlı, bacarıqlı və məşhur olduğuna görə onu istəməyənlər, gözü gə-

türməyənlər də çox idi: "Atam ömrü boyu bu cür haqsızlıqlarla çox qarşılaşıb. Bəziləri onu bəstəkar kimi qəbul etmirdilər. Əgər Ələkbər həvəskardırsa, onda bəstəkar kimdir? O qədər konservatoriyayı bitirən adamlar var ki, heç iki mahnı bəstələyə bilməyib. Amma atamın yüzlərlə mahnısı vardı və hamısı da xalq tərəfindən sevilirdi. Çünki bu istedad onda həqiqətən də Allah vergisi idi. Hamı da onun yaxşı mahnılar yazdığını bilirdi. Buna baxmayaraq Bəstəkarlar İttifaqına atamı üzv seçmədilər. Mən məsələnin kökündə nəyin durduğunu bilmirəm. Sadəcə qiymət qoya bilərəm - paxıllıq, gözü götürməməzlik, vəssalam. Qərəbdər ki, hamı da atamın ora üzv seçilməyini istəyirdi. Özü isə heç vaxt belə şeylərə görə qapı döyməzdi, ağız açmazdı. Atamın işbirliyi qurduğu müğənnilərdən üçü xalq artisti, biri əməkdar artist adına layiq görülüb. Amma özünün heç bir fəxri adı olmayıb. O, sadəcə olaraq Azərbaycan xalqının sevimli bəstəkarı oğludur. Bundan böyük ad ola bilərmi?! Bu gün Ələkbər Tağıyevin adına nə bir küçə, nə də bir musiqi məktəbi var. Halbuki elə bir məclis yoxdur ki, orda atamın bir neçə mahnısı oxunmasın. Elə bir müğənni yoxdur ki, onun mahnısına müraciət etməsin. Mən açıq deyirəm, Ələkbər Tağıyevə qarşı çox böyük haqsızlıqlar olub. Ona çox yerdən zərbələr endirilib. Bunların çoxuna Ümummilli Lider Heydər Əliyev son qoydu. Çünki o, atama yağı ilə yanaşırdı. Deyirdi, hansı bölgəyə gedirəm, mənə düz-çörək və Ələkbər Tağıyevin mahnısını ilə qarşılayın. Atam da minnətdarlığını ona həsr etdiyi bir neçə mahnı ilə bildirdi. Məhz Heydər Əliyev sayəsində atam böyük problemlərdən qurtuldu. Hər halda Ələkbər Tağıyevin 57 yaşında dünyasını dəyişməsi elə-bələ olmayıb".

### "Sən gəlməz oldun" həmin gəlinə ithaf olunub

X.Tağıyev xatırlayır ki, atası hər gün səhər saat 5-də yuxudan oyanır, bir neçə melodiyaya yazır, nahar edəndən sonra isə onların üzərində çalışmağa başlayırdı. Amma bu mahnıların heç də hamısı onun öz adı ilə Bədi Şuradan keçirdi: "O vaxtlar atam Bədi Şuraya 5-10 mahnı birdən gətirib verirdi. Hamı da məəttəl qalırdı ki, bir adam bu qədər mahnı bəstələyə bilər?! Ona görə də mahnılarından bir-kəsi Bədi Şuradan keçirdisə, çoxu kənar qalırdı. O da həmin mahnıları "xalq mahnısı" adı ilə şuradan keçirdi. Məsələn, "Araxçının mənədi, ceyran", "Endim bulaq başına", "Sənsən" və s. Deyirdi, "mən bu mahnıları yazmışam ki, xalq eşitsin. Qoy mənim adım gəlməsin, eybi yox, amma axır-əvvəl haqq öz yerini tapacaq". Bu günün özündə də Ələkbər Tağıyevin mahnılarının çoxu xalq mahnısı adı ilə səslənir. Nəinki Azərbaycanda, qardaş Türkiyədə və digər ölkələrdə də sevilir, ifa olunur. Onun son illər daha çox səslənən mahnılarından biri "Sən gəlməz oldun" mahnısı idi. "Sən gəlməz oldun" emim oğlunun həyat yoldaşına həsr olunub. Atamın qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl xanım idi. Uşağı olandan sonra gənc yaşda xərcəng xəstəliyinə düşər oldu. Övladının bir yaş olmamış dünyasını dəyişdi. Atam həmin dəfədə iştirak etmişdi. Bu hadisə, yaş mərasimi ona elə təsir edirdi ki, evə gələn kimi bu mahnını bəstələyirdi. "Sən gəlməz oldun" həmin gəlinə ithaf olunub".

### Həmin an masanın üstündəki qızılqüllər solmuşdu...

Musiqini, mahnı bəstələməyi çox sevirdi Ələkbər Tağıyev. Bir də gül-çiçəyi... Her gün bağdan onun üçün tər qızılqüllər gətirilirdi. O güllər daim masanın üstünü bəzəyirdi. Bağbanları olsa da, gülləri mütləq öz əkidir. Həmin gün də təze gül şilləri əkmək üçün bağa gəlməliydilər. Amma özünü pis hiss edirdi. Nə qədər təkid etsələr də, bu işi növbəti dəfəyə saxlamaq istəyirdi. Deyir "Bu gül-çiçəyin nə ömrü var ki, bir gününü də mən azaldım". Ancaq halı gəldikcə pisləşir. Nə qədər istəsə də, bağa gedə bilmir. Qəfil ürəyi sancılanmağa başlayır. Böyük oğlu Namıqdan başqa hamının otaqdan çıxmasını istəyir. Oğluna vəsiyyətini edəndən sonra ona da otağı tərk etməyi və 5 dəqiqədən sonra içəri daxil olmağı tapşırır. "Kəlməyi-səhadət"ini deyir və... Artıq 5 dəqiqədən sonra Ələkbər Tağıyevin ruhu cismini tərk etmişdi. Güllüyü isə onda da üzündən əskik olmağı gördü. Həmin an bəstəkarın masasının üstündəki sevimli tər qızılqülləri solmuşdu. Pəncərəyə isə yağış damlaları çiləyirdi...

Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Və Maşağada "Seyidlər" qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə... Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam" mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam..."

Xeyalə MURADLI, "Azərbaycan"

# Gəncənin tibb müəssisələri hər növ infeksiyaya qarşı mübarizəyə hazırdır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdəki tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyəti ilə tanış olub. İcra hakimiyyətinin başçısı Şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalara baş çəkib, əhalinin sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıb. Xəstəxanaların tibb heyəti ilə görüşən şəhər rəhbəri pasiyentlərdə profilaktik söhbətlər aparıb.



Şəhər rəhbəri tibbi personala yanaşı, pasiyentlərlə də söhbət edib və hər bir insanın tibbi maskadan istifadə etməsinin vacibliyini vurğulayıb. İcra başçısı müayinə və müalicəyə gələn vətəndaşların tibbi maska ilə təmin olunması üçün müvafiq tapşırıqlar verib. Koronavirusa mübarizənin effektivliyini artırmaq üçün şəhər səhiyyə idarəsində mobil qrupların yaradılmasını tapşırıb. Həmin mobil qrupların tibb müəssisələrində mütəmadi monitorinqlər aparmasının vacibliyini bildirib. Xəstəxana və poliklinikaların bütün girişlərində xüsusi dezinfeksiyaedici məhsulların yerləşdirilməsi istiqamətində də işlərin görülməsinin vacibliyini bildirən icra başçısı bu işin icrasını Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarına tapşırıb.

Sabir ƏLİYEV, "Azərbaycan"

## Elmar QASIMOV: "Yay məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun"

Bakı Ali Neft Məktəbinin Mətbuat xidmətindən verilən məlumatla görə, Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib. Videokonfransda koronavirus pandemiyasının təsirlərini minimalaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verilib. Qeyd edilib ki, mart ayından ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədris məsafədən təşkil edilmiş, bu məqsəddə istifadə edilən "Microsoft Teams" və bəzi digər onlayn platformalara bu gündə 95 mindən artıq tələbə qoşulub. Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrə tədris ilinin ikinci yarımilinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesi- nin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib.



Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasimov konfransda çıxışı zamanı ali təhsil müəssisələrinin tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən yay məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. O, bu təklifi pandemiya dövründə tədrisə yaranan risklərin minimalaşdırılması və global virusdan təsirlənən tələbə ailələrinə dəstəyini göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib. Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.

## Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bildirir ki, 2020-ci ilin dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir:

### Elm sahəsi üzrə:

1. **Əsgər Zeynalov** - "Fransız ədəbiyyatına aid silsilə əsərlər". **Azərbaycan Dillər Universiteti təqdim etmişdir.**
2. **Ramazanova, Vasif Əliyev, İbrahim Həbibov** - "Təbii və sənət qazların energetik hali" (Almaniya nəşr olunmuş kitab).
3. **Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.**
4. **Mehman Süleymanov** - "Azərbaycan Ordusunun tarixi" (bəşcildilik).
5. **Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası təqdim etmişdir.**
6. **İradə Ələsgərova** - "Azərbaycan kitabının bədi və texniki tərtibatı tarixi".
7. **Əbdülməcid Qədirov, Dadaş Hüseynov, Pərviz Məmmədov, Arif İsmayilzadə, Tələt Kəngərli, Qurban Yetirmişli, Cəbrayıl Azadlıyev, Muxtar Rüstəmov, Rahid Rəhmanov, Solmaz Vəlizadə** - "Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları" (silisli əsərlər).
8. **Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu təqdim etmişdir.**
9. **Vasif Babazadə, Şəhla Abdullayeva** - "Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqatı həsr olunmuş silsilə əsərlər".
10. **Bakı Dövlət Universiteti təqdim etmişdir.**
11. **Şahbaz Muradov** - "Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri".
12. **Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim etmişdir.**
13. **Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Resulov** - "Dispers sistemlər sahəsində fundamental tədqiqatlar və ingilis dilində nəşr olunmuş "Dispers mühitlərdə daşınma fenomenləri" adlı monoqrafiya".
14. **Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu təqdim etmişdir.**
15. **Nasir Əhmədli** - "Jurnalistin nitq mədəniyyətinin əsasları" (dərslik).
16. **Azərbaycan Mətbuat Surası təqdim etmişdir.**
17. **İdris Abbasov** - "Mirzə Kazım bəyimin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiqat və şərh".
18. **Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu təqdim etmişdir.**
19. **Nazim Məmmədov, Məhəmməd Babanlı, İmaməddin Əmiraslanov, Nadir Abdullayev, Ziya Əliyev** - "Materiyanın yeni kvant halı - anti-ferronomaqnit topoloji izolyator: dözən, əsas elektron xassələri və təbii perspektivləri".
20. **Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu təqdim etmişdir.**
21. **Nağdəli Zamanov** - "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" - dörcildilik.

**Azərbaycan Tibb Universiteti təqdim etmişdir.**  
13. **Hacı Qulamhüseyn Sultanlı** - "Azərbaycan arıçılıq ensiklopediyası".  
**Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytariq Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.**  
14. **Qəzənfər Kazımov** - "Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)".  
**Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu təqdim etmişdir.**

### Texnika sahəsi üzrə:

1. **Vaqif Abbasov, Elmar Abdullayev, Cəlal Məmmədov, Vüqar Fərəcov, Teyyub İsmayilov, Rəna Əsədova, Nəcla Nəbiyeva** - "iki və üç qida elementli yeni gübrələr və bitkilərin boy stimullaşdırıcıları: araşdırmalar, sınaqlar, təbiiq".  
**Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədliyəv adına Neft-Kimya Prosesləri İnstitutu təqdim etmişdir.**
2. **Ayaz Abdullayev, Əli Nəcəfov, Ramiz Qasimov, Bəyali Əhmədov, Anar Hacıyev** - "Ştanqlı quyruq nasoslarının innovativ mexaniki intiqalı".  
**Azərbaycan Texniki Universiteti təqdim etmişdir.**

### Memarlıq sahəsi üzrə:

1. **Ömər Eldarov, Elbay Qasımsadə** - "Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi".  
**Azərbaycan Respublikasının Memarlar İttifaqı təqdim etmişdir.**

### Mədəniyyət sahəsi üzrə:

1. **Eldar İskəndərzadə, Vasif Məmmədzadə, Rafiq Quliyev** - "Fədakar" ikihissəli bədi-sənədli film.  
**PSG Production MMC təqdim etmişdir.**
2. **Vasif Allahverdiyev** - "Heydər Əliyev - ömrü yolu" (simfonik poema).
3. **Azərbaycan Milli Konservatoriyası təqdim etmişdir.**
4. **İlqar Fəhmli, Mehriban Ələkbərzadə** - "Mənəm, mən..." tamaşası.  
**"YUÇ" Dövlət Teatrı təqdim etmişdir.**
5. **Firəngiz Əlizadə** - "Nasimi-Passion" vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri".  
**Yaradıcı Qadınlar İctimai Birliyi təqdim etmişdir.**

### Ədəbiyyat sahəsi üzrə:

1. **Yunus Oğuz (Əliyev)** - "Ovcu"(roman).  
**Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.**
2. **İsa Həbibbəyli** - "Azərbaycan ədəbiyyatı: dövlətdədirne konsepsiyası və inkişaf mərhələləri".  
**Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.**
3. **Teymur Əhmədov** - "Nəriman Nərimanov (həyatı, mühiti, yaradıcılığı)".  
**Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.**
4. **Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.**

**Komissiyanın ünvanı:**  
AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.  
**Azərbaycan Respublikasının Nazirlər Kabineti.**

## B İ L D İ R İ Ş

"Azərpoçt" MMC tərəfindən tabeli poçt müəssisələrinin təminatı üçün plastik kartlarının satın alınması ilə bağlı 29 mart 2020-ci il tarixdə elan edilmiş açıq tender Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanununun 11.1-ci maddəsinə əsasən (tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda) prosedurunun davamından imtina edilmişdir.

Tender komissiyası





## Sumqayıt Şəhər İcra Hakimiyyəti 2020-ci ildə Sumqayıt şəhərinin çoxmərtəbəli binalarında liftlərin dəyişdirilməsi və təmiri işlərinin satın alınması məqsədilə elektron açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir.  
LOT- Sumqayıt şəhərinin çoxmərtəbəli binalarında liftlərin dəyişdirilməsi və təmiri

Tender iştirakçılara təklif olunur ki, [www.etender.gov.az](http://www.etender.gov.az) - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar hər bir LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. İştirak haqqı: LOT - 800 manat.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

**Dövlət Xəzinədarlığı Agentliyi**  
Kod: 210005  
VÖEN: 1401555071  
Müxbir hesab: AZ41NABZ0136010000000003944  
S.W.I.F.T CTREAZ22  
Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti  
Hesab №: AZ14CTRE0000000000002516631  
Büdcə səviyyəsinin kodu 7y  
İqtisadi təsnifat 142330  
VÖEN: 2900054881

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

**Tender komissiyası**

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi, tikinti işlərinin qrafiki və tender təklifinin qantariyası istisna olmaqla) 29 may 2020-ci il yerli vaxta saat 16:00-a qədər, tender təklifi və tender təklifinin qantariyası möhürlənmiş ikiqat zərfdə 08 iyun 2020-ci il yerli vaxta saat 16:00-a qədər Portala təqdim etməlidirlər.

İddiaçıların təklifləri 09 iyun 2020-ci il saat 16:00-da Portaldə açılacaqdır.

**Qeyd:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

## Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın şəhər və rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan aktivlərin (inventarların, maşın və avadanlıqların) satın alınması üçün keçirilən

### açıq tenderə dəvət edir

**Tender 1 LOT üzrə keçirilir**  
Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə tələb olunan aktivlərin (inventarların, maşın və avadanlıqların) satın alınması

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatin Əsgərova küçəsi, 85 (əlaqələndirici şəxs: İsmət Xaspaşadov, tel: (012) 596-32-73) ünvanından ala bilərlər.

İştirak haqqı: 700 (yeddi yüz) manat

Satınalma təşkilatı: Dövlət Məşğulluq Xidməti  
VÖEN: 1300144711  
Bank: Dövlət Xəzinədarlığı Agentliyi  
KOD: 210005  
Müxbir Hesabı: AZ41NABZ0136010000000003944  
VÖEN: 1401555071  
SWIFT: CTREAZ22  
HİHESAB: AZ18CTRE0000000000000478820  
Büdcə gəlirlərinin təsnifat kodu - 142330  
Büdcə səviyyəsinin kodu - 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

- iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər (---).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 12 may 2020-ci il saat 17:00-a, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 may 2020-ci il saat 17:00-dək Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 22 may 2020-ci il saat 15:00-da Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Yevlax şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin görülməsi, mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması məqsədilə

### açıq tender elan edir

Tender iştirakçılarının diqqətinə çatdırılır ki, <http://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: 500 AZN**  
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:  
Təşkilat adı: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  
VÖEN: 1603326271  
Bank rekvizitləri: "Kapital Bank" ASC-nin Mərkəzi filialı  
H/h: AZ33AIB38060019440419716102  
VÖEN: 9900003611  
Kod: 200026  
Müxbir hesab: AZ37NABZ01350100000000001944  
S.W.I.F.T. AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərini (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrindən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi və ya maliyyə orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə ediləməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.05.2020-ci il saat 16:00-dək və tender təklifi ilə bağlı bank təminatı sənədlərini 04.06.2020-ci il saat 16:00-dək Portala təqdim etməlidirlər. İddiaçıların təklifləri 05.06.2020-ci il saat 16:00-da açılacaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

İddiaçılar E-şərtlər toplusunu 28.04.2020-ci il saat 10:00-dan (elan tarixi günü) sonra əldə edə bilərlər.

**QEYD:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

**Tender komissiyası**

## Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Şəki Acınohur Qış Otaqlarının Su Təminatı Sistemləri İstismanı İdarəsi 2020-ci il üçün cari təmir işlərinə tələb olunan mal-materialların satın alınması məqsədilə

### açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının ədiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2020-ci il tarixinə kimi.

İddiaçılar tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Musseyev Ehtiqad Ehtibar oğlu

Ünvan: Şəki şəhəri, Bağbanlar küçəsi, 59  
E-mail: acinohur93@mail.ru  
Tel: (024) 244-88-90  
Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir.  
LOT 1- Cari təmir işlərində istifadə ediləcək tikinti materiallarının satın alınması. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 120 (bir yüz yirmi) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.  
Bank rekvizitləri:

Acınohur Qış Otaqlarının Su Təminatı Sistemləri İstismanı İdarəsi  
VÖEN: 3000178451  
AZ5500, Şəki şəhəri, Bağbanlar küçəsi, 59  
Tel.: (024) 244-88-90  
E-mail: acinohur93@mail.ru acinohurqostisi@mst.gov.az  
Kapital Bank Şəki filialı  
VÖEN: 9900003611  
Kod: 200703  
M/h: AZ37NABZ 01350100000000001944  
SWIFT: AİBAZ2X  
Şəki YXO  
VÖEN: 3000104011  
H/H: AZ03AİB32051019447000201170

Məlgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 22 (yirmi iki) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən azı 22 (yirmi iki) bank günü çox olmalıdır);
4. Məlgöndərənlər (podratçılar) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
  - 4.1. vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
  - 4.2. fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  - 4.3. maliyyə vəziyyəti haqqında bank arayışı;
  - 4.4. son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmasına dair arayış;
  - 4.5. iddiaçının nizamnaməsi;
  - 4.6. dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə);
  - 4.7. iddiaçının rekvizitləri.
5. Məlgöndərənlər (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Məlgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 18.05.2020-ci il saat 15:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Məlgöndərənlər (podratçılar) öz tender təkliflərini 29.05.2020-ci il saat 15:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 01.06.2020-ci il saat 15:00-da elektron Portal vasitəsilə açılacaqdır.

**Tender komissiyası**

## Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Şəki Acınohur Qış Otaqlarının Su Təminatı Sistemləri İstismanı İdarəsi 2020-ci il üçün əsaslı təmir işlərinə tələb olunan mal-materialların satın alınması məqsədilə

### açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının ədiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2020-ci il tarixinə kimi.

İddiaçılar tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Musseyev Ehtiqad Ehtibar oğlu

Ünvan: Şəki şəhəri, Bağbanlar küçəsi, 59  
E-mail: acinohur93@mail.ru  
Tel: (024) 244-88-90  
Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir.

LOT 1- Əsaslı təmir işlərində istifadə ediləcək tikinti materiallarının satın alınması. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 120 (bir yüz yirmi) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.  
Bank rekvizitləri:

Acınohur Qış Otaqlarının Su Təminatı Sistemləri İstismanı İdarəsi  
VÖEN: 3000178451  
AZ5500, Şəki şəhəri, Bağbanlar küçəsi, 59  
Tel.: (024) 244-88-90  
E-mail: acinohur93@mail.ru acinohurqostisi@mst.gov.az  
Kapital Bank Şəki filialı  
VÖEN: 9900003611  
Kod: 200703  
M/h: AZ37NABZ 01350100000000001944  
SWIFT: AİBAZ2X  
Şəki YXO  
VÖEN: 3000104011  
H/H: AZ03AİB32051019447000201170

Məlgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 22 (yirmi iki) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən azı 22 (yirmi iki) bank günü çox olmalıdır);
4. Məlgöndərənlər (podratçılar) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
  - 4.1. vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
  - 4.2. fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  - 4.3. maliyyə vəziyyəti haqqında bank arayışı;
  - 4.4. son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmasına dair arayış;
  - 4.5. iddiaçının nizamnaməsi;
  - 4.6. dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə);
  - 4.7. iddiaçının rekvizitləri.
5. Məlgöndərənlər (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Məlgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 18.05.2020-ci il saat 15:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Məlgöndərənlər (podratçılar) öz tender təkliflərini 29.05.2020-ci il saat 15:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 01.06.2020-ci il saat 15:00-da elektron Portal vasitəsilə açılacaqdır.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatının istifadəsinə olan kətiqlərin dolumunun təmin edilməsi məqsədilə "Azərbaycan" qəzetində 03 mart 2020-ci il və etender.gov.az saytında 02 mart 2020-ci il tarixdə elan edilmiş kotirovka sorğusu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən baş tutmamış hesab edilir və onun davamından imtina edilir.

Bununla əlaqədar olaraq qalib təşkilat "COPY" MMC ilə imzalanmış müqavilə qüvvədən düşmüş hesab edilir.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

"Bakı Telefon Rabitəsi" MMC-nin 17.03.2020 tarixdə "Azərbaycan" qəzetində dərc edilmiş Stansiya akkumulyatorları və UPS-lərin satın alınması üzrə keçirilən tender elanı "Dövlət satınalmaları haqqında" qanunun 50-4.2-ci maddəsinə əsasən elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən məlgöndərənlər (podratçılar) yeterli say olmadığı üçün ləğv edilir.

**Tender komissiyası**

## ALLAH RƏHMƏT ELƏSİN!

<p>Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Xarici İşlər nazirinin müavini Xələf Xələfova qardaşı</p> <p><b>ABUZƏR XƏLƏFOVUN</b> vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Təhsil Nazirliyinin rəhbərliyi və kollektiv tarix elmləri doktoru, professor</p> <p><b>ABUZƏR XƏLƏFOVUN</b> vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektiv Xələf və Elçin Xələfovlara əzizləri, Əməkdar elm xadimi, professor</p> <p><b>ABUZƏR XƏLƏFOVUN</b> vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p>
<p>Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi və kollektiv İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya anası</p> <p><b>YAQUT XANIMIN</b> vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Ənvər Seyidov ailəsi ilə birlikdə Arif Alışanova qardaşı</p> <p><b>AKİF MÜƏLLİMİN</b> vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Dövlət İqtisad Universitetinin kollektiv Əməkdar elm xadimi, professor</p> <p><b>ABUZƏR XƏLƏFOVUN</b> vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.</p>
<p>Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Xələf Xələfova qardaşı</p> <p><b>ABUZƏR XƏLƏFOVUN</b> vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin kollektiv və professor-müəllim heyəti universitetin rektoru, professor Rahim Hüseynova əzizi</p> <p><b>FEYZAVƏR TURAN ALPSARIN</b> vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Elmira Süleymanova professor</p> <p><b>ABUZƏR XƏLƏFOVUN</b> vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.</p>

### Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb səhifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda da Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir


Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

### Gündəlik qəzet

Tiraj 7375  
Sifariş 931  
Qiyməti 40 qəpik

### BAŞ REDAKTOR

## Bəxtiyar SADIQOV



### Ünvan

AZ 1073, Bakı şəhəri, Məhəbbət prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.